

2219_Az_AEyani_Yekun imtahan testinin sualları

Fənn : 2219 Maliyyə

1 Maliyyə nədir?

- dövlətin pul vəsaitləridir
- dövlətin və müəssisələrin pul fondlarının məjmusudur
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- pul fondlarının məjmusu
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fodlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;

2 Maliyyə nədir?

- pul fondlarının məjmusu
- dövlətin və müəssisələrin pul fondlarının məjmusudur
- dövlətin pul vəsaitləridir
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fodlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

3 Maliyyə nədir?

- dövlətin pul vəsaitləridir
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fodlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- dövlətin və müəssisələrin pul fondlarının məjmusudur
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- pul fondlarının məjmusu

4 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal və qeyri istehsal fondlarının
- Milli gəlirlərin
- istehsal fondlarının
- əhalinin gəlirlərinin;
- kredit fondlarının

5 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal və qeyri istehsal fondlarının
- əhalinin gəlirlərinin;
- kredit fondlarının
- istehsal fondlarının
- Milli gəlirlərin

6 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- Milli gəlirlərin
- istehsal fondlarının
- əhalinin gəlirlərinin;
- istehsal və qeyri istehsal fondlarının
- kredit fondlarının

7 Maliyyənin funksiyalarını göstərin:

- tənzimləmə və beynəlxalq
- sosial və sabitləşdiriji;
- təkraristehsal və sosial
- stimullaşdırıcı və sabitləşdiriji
- nəzarət və bölgü

8 Maliyyənin funksiyalarını göstərin:

- təkraristehsal və sosial
- stimullaşdırıcı və sabitləşdiriji
- sosial və sabitləşdiriji;
- tənzimləmə və beynəlxalq
- nəzarət və bölgü

9 Maliyyənin funksiyalarını göstərin:

- təkraristehsal və sosial
- sosial və sabitləşdiriji;
- stimullaşdırıcı və sabitləşdiriji
- nəzarət və bölgü
- tənzimləmə və beynəlxalq

10 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıcı və sabitləşdiriji;

- (4; 5;)
- (1; 5;)
- (3; 5;)
- (1; 3;)
- (2; 4;)

11 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıcı və sabitləşdiriji;

- (4; 5;)
- (1; 5;)
- (3; 5;)
- (1; 3;)
- (2; 4;)

12 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıcı və sabitləşdiriji;

- (1; 3;)
- (4; 5;)
- (1; 5;)
- (3; 5;)
- (2; 4;)

13 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- Mübadilə; Banklar
- Dövlət; Qiymətli kağızlar

- Pul; Dövlət
- bölgü; mübadilə
- istehsal; bölgü; mübadilə

14 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- Dövlət; Qiymətli kağızlar
- Pul; Dövlət
- Mübadilə; Banklar
- bölgü; mübadilə
- istehsal; bölgü; mübadilə

15 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- Dövlət; Qiymətli kağızlar
- Pul; Dövlət
- Mübadilə; Banklar
- bölgü; mübadilə
- istehsal; bölgü; mübadilə

16 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- (3; 5;)
- (1; 3;)
- (2; 4;)
- (1; 5;)
- (4; 5;)

17 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- (3; 5;)
- (1; 3;)
- (2; 4;)
- (4; 5;)
- (1; 5;)

18 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- (4; 5;)
- (1; 5;)
- (3; 5;)
- (1; 3;)
- (2; 4;)

19 Maliyyə təkraristehsal prosesinin hansı fazasındı baş verir?

- Mübadilə;bölgü
- İstehsal;bölgü
- bölgü
- İstehlak
- Bölgü; istehlak

20 Maliyyə təkraristehsal prosesinin hansı fazasındı baş verir?

- Mübadilə;bölgü
- İstehsal;bölgü
- bölgü
- İstehlak
- Bölgü; istehlak

21 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- maliyyə pul fondlarının məcmusudur
- maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin pul fondlarının məcmusudur

22 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- maliyyə pul fondlarının məcmusudur
- maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin pul fondlarının məcmusudur

23 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssərlərlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənkənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssərlərlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədənkənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (3, 4, 5)
- (1, 2, 5)
- (1, 3, 5)
- (2, 4, 5)
- (2, 3, 5)

24 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssərlərlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənkənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssərlərlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədənkənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (3, 4, 5)
- (1, 2, 5)
- (1, 3, 5)
- (2, 4, 5)
- (2, 3, 5)

25 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssərlərlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənkənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssərlərlə kommersiya kredit təşkilatları arasında

yaranan münasibətlər; 5. dövlət bütçədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (3, 4, 5)
- (1, 2, 5)
- (1, 3, 5)
- (2, 4, 5)
- (2, 3, 5)

26 Maliyyənin əsas prinsiplərini göstərin: 1. vahidlik; 2. balanslaşdırma; 3. tamlıq; 4. maddi məhsuliyyət; 5. məqsədyönlü təyinat;

- 1, 2, 4
- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 5
- 1, 2, 5

27 Maliyyənin əsas prinsiplərini göstərin: 1. vahidlik; 2. balanslaşdırma; 3. tamlıq; 4. maddi məhsuliyyət; 5. məqsədyönlü təyinat;

- 3, 4, 5
- 1, 2, 4
- 1, 2, 5
- 2, 4, 5
- 2, 3, 5

28 Maliyyənin əsas prinsiplərini göstərin:

- maddi məhsuliyyət; vahidlik; məqsədyönlü təyinat
- maddi məhsuliyyət; sərbəstlik; maddi maraq
- vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- tamlıq; aşkarlıq; vahidlik

29 Maliyyənin əsas prinsiplərini göstərin:

- maddi məhsuliyyət; vahidlik; məqsədyönlü təyinat
- maddi məhsuliyyət; sərbəstlik; maddi maraq
- vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- tamlıq; aşkarlıq; vahidlik

30 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- sadəcə dəyərin hərəkətidir
- dəyərin qarşılıqlı hərəkətidir
- dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- pul vəsaitlərinin hərəkətidir
- dəyərin pulla ifadəsinin hərəkətidir

31 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- sadəcə dəyərin hərəkətidir
- dəyərin qarşılıqlı hərəkətidir

- dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- pul vəsaitlərinin hərəkətidir
- dəyərin pulla ifadəsinin hərəkətidir

32 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- sadəcə dəyərin hərəkətidir
- dəyərin qarşılıqlı hərəkətidir
- dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- pul vəsaitlərinin hərəkətidir
- dəyərin pulla ifadəsinin hərəkətidir

33 Düzgün ifadəni seçib göstərin

- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir

34 Düzgün ifadəni seçib göstərin

- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir

35 Düzgün ifadəni seçib göstərin

- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir

36 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal və qeyri istehsal fondlarının
- istehsal fondlarının
- milli gəlirin
- suda fondunun
- əhalinin real gəlirlərinin

37 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal və qeyri istehsal fondlarının
- istehsal fondlarının
- milli gəlirin
- suda fondunun
- əhalinin real gəlirlərinin

38 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- 1; 5

- 1; 3
- 2; 4
- 4; 5
- 3; 5

39 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- 3; 5
- 2; 4
- 4; 5
- 1; 5
- 1; 3

40 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- 1; 5
- 1; 3
- 2; 4
- 4; 5
- 3; 5

41 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- 1; 5
- 1; 3
- 3; 4
- 4; 5
- 3; 5

42 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- 1; 5
- 1; 3
- 3; 4
- 4; 5
- 3; 5

43 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- 1; 5
- 1; 3
- 3; 4
- 4; 5
- 3; 5

44 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir?

- növbəti bölgünü
- sonrakı bolgünü
- yenidənbölgünü;

- ilkin bölgünü;
- sahələrarası bölgünü;

45 Maliyyə metodu vasitəsi ilə bölgü hansı saviyyələri əhatə edir?

- ilkin bölgünü;
- növbəti bölgünü
- sonrakı bölgünü
- sahələrarası bölgünü;
- yenidənbölgünü;

46 Maliyyə metodu vasitəsi ilə bölgü hansı saviyyələri əhatə edir?

- ilkin bölgünü;
- yenidənbölgünü;
- sonrakı bölgünü
- növbəti bölgünü
- sahələrarası bölgünü;

47 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- dövlət büdcəsinin
- müəssisələrin
- pulun
- qiymətli kağızların
- maliyyə münasibətlərinin;

48 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- qiymətli kağızların
- müəssisələrin
- pulun
- dövlət büdcəsinin
- maliyyə münasibətlərinin;

49 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- pulun
- maliyyə münasibətlərinin;
- qiymətli kağızların
- dövlət büdcəsinin
- müəssisələrin

50 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- Rəqabətin mövcudluğu.
- Monopoliyaların mövcudluğu
- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- Kapitalizm cəmiyyətinin yaranması;

51 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Rəqabətin mövcudluğu.
- Monopoliyaların mövcudluğu
- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;

- Kapitalizm cəmiyyətinin yaranması;
- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;

52 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Rəqabətin mövcudluğu.
- Monopoliyaların mövcudluğu
- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- Kapitalizm cəmiyyətinin yaranması;
- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;

53 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- Qiymətli kağızların;
- Pul vəsaitlərinin;
- Pul fondlarının
- heç birinin
- Milli gəlirin;

54 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- Qiymətli kağızların;
- Pul vəsaitlərinin;
- Pul fondlarının
- heç birinin
- Milli gəlirin;

55 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- Qiymətli kağızların;
- Pul vəsaitlərinin;
- Pul fondlarının
- heç birinin
- Milli gəlirin;

56 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- 1; 5
- 1; 3
- 1; 2
- 4; 5
- 3; 5

57 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- 1; 5
- 1; 3
- 1; 2
- 4; 5
- 3; 5

58 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- 1; 5
- 1; 3
- 1; 2
- 4; 5
- 3; 5

59 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- dövlət bütçəsi, dövlət müəssisələrinin bütjələri
- Dövlət müəssələrinin fondları; Büdjədənkənar fondlar
- Dövlət bütçəsi; Büdjədənkənar fondlar
- kommersiya təşkilatların pul fondları.
- Qeyri kommersiya təşkilatların fondları : Büdjədənkənar fondlar

60 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- dövlət bütçəsi, dövlət müəssisələrinin bütjələri
- Dövlət müəssələrinin fondları; Büdjədənkənar fondlar
- Dövlət bütçəsi; Büdjədənkənar fondlar
- kommersiya təşkilatların pul fondları.
- Qeyri kommersiya təşkilatların fondları : Büdjədənkənar fondlar

61 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- dövlət bütçəsi, dövlət müəssisələrinin bütjələri
- Dövlət müəssələrinin fondları; Büdjədənkənar fondlar
- Dövlət bütçəsi; Büdjədənkənar fondlar
- kommersiya təşkilatların pul fondları.
- Qeyri kommersiya təşkilatların fondları : Büdjədənkənar fondlar

62 Maliyyə sisteminin həlqələri hansılardır?

- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- dövlət maliyyəsi; büdjədənkənar fondlar.
- prezident apparatı; Milli məjlis; hesablama palatası
- Milli məjlis, maliyyə nazirliyi, milli bank

63 Maliyyə sisteminin həlqələri hansılardır?

- prezident apparatı; Milli məjlis; hesablama palatası
- Milli məjlis, maliyyə nazirliyi, milli bank
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- dövlət maliyyəsi; büdjədənkənar fondlar.
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.

64 Maliyyə sisteminin həlqələri hansılardır?

- prezident apparatı; Milli məjlis; hesablama palatası
- Milli məjlis, maliyyə nazirliyi, milli bank
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;

- dövlət maliyyəsi; büджədənkənar fondlar.
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.

65 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- qeyri istehsal sahələrinin maliyyəsi
- müəssisələrin maliyyəsi, büdjədənkənar dövlət pul fondu
- dövlət krediti, büdjədənkənar dövlət pul fondu
- sıgorta, dövlət müəssisələrinin maliyyəsi
- sosial sıgorta fondu, müəssisələrin maliyyəsi

66 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- qeyri istehsal sahələrinin maliyyəsi
- müəssisələrin maliyyəsi, büdjədənkənar dövlət pul fondu
- dövlət krediti, büdjədənkənar dövlət pul fondu
- sıgorta, dövlət müəssisələrinin maliyyəsi
- sosial sıgorta fondu, müəssisələrin maliyyəsi

67 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- qeyri istehsal sahələrinin maliyyəsi
- müəssisələrin maliyyəsi, büdjədənkənar dövlət pul fondu
- dövlət krediti, büdjədənkənar dövlət pul fondu
- sıgorta, dövlət müəssisələrinin maliyyəsi
- sosial sıgorta fondu, müəssisələrin maliyyəsi

68 Nəyə görə təsərrüfat subyektlərinin maliyyə sisteminin əsasını təşkil edir?

- çünkü dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünkü burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- çünkü burada dəyər yaradılır;
- çünkü burada məqsədli fondlar yaradılır;
- çünkü maliyyə münasibətlərinin mərkəzləşmə dərəjəsi bu sahədə daha çoxdur

69 Nəyə görə təsərrüfat subyektlərinin maliyyə sisteminin əsasını təşkil edir?

- çünkü dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünkü burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- çünkü burada dəyər yaradılır;
- çünkü burada məqsədli fondlar yaradılır;
- çünkü maliyyə münasibətlərinin mərkəzləşmə dərəjəsi bu sahədə daha çoxdur

70 Nəyə görə təsərrüfat subyektlərinin maliyyə sisteminin əsasını təşkil edir?

- çünkü dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünkü burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- çünkü burada dəyər yaradılır;
- çünkü burada məqsədli fondlar yaradılır;
- çünkü maliyyə münasibətlərinin mərkəzləşmə dərəjəsi bu sahədə daha çoxdur

71 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- büdjədənkənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- dövlət büджəsi; büdjədənkənar fondlar; dövlət krediti.

- dövlət bütçəsi; dövlət sigortası, bütjdənkənar fondlar
- yerli bütçələr; dövlət bütçəsi; bütjdənkənar fondlar

72 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- bütjdənkənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- dövlət bütçəsi; bütjdənkənar fondlar; dövlət krediti.
- dövlət bütçəsi; dövlət sigortası, bütjdənkənar fondlar
- yerli bütçələr; dövlət bütçəsi; bütjdənkənar fondlar

73 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- bütjdənkənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- dövlət bütçəsi; bütjdənkənar fondlar; dövlət krediti.
- dövlət bütçəsi; dövlət sigortası, bütjdənkənar fondlar
- yerli bütçələr; dövlət bütçəsi; bütjdənkənar fondlar

74 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır?

- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və qeyri dövlət pul fondları

75 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır?

- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və qeyri dövlət pul fondları

76 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır?

- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və qeyri dövlət pul fondları

77 Dövlət maliyyə sisteminə aid deyildər

- Büdcədən kənar fondlar
- Dövlət və yerli büdcələr
- Kommersiya bankları
- Bələdiyyələrin maliyyəsi
- Dövlət krediti

78 Dövlət maliyyə sisteminə aid deyildər

- Büdcədən kənar fondlar
- Dövlət və yerli büdcələr
- Kommersiya bankları

- Bələdiyyələrin maliyyəsi
- Dövlət krediti

79 Dövlət maliyyə sisteminə aid deyildər

- Büdcədən kənar fondlar
- Dövlət və yerli büdcələr
- Kommersiya bankları
- Bələdiyyələrin maliyyəsi
- Dövlət krediti

80 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büjdənəkənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- 1; 2
- 3; 4
- 2; 3
- 4; 5
- 2; 4

81 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büjdənəkənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- 4; 5
- 2; 3
- 3; 4
- 2; 4
- 1; 2

82 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büjdənəkənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- 4; 5
- 1; 2
- 3; 4
- 2; 4
- 2; 3

83 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- 4; 5
- 1; 3
- 3; 4
- 2; 4
- 3; 5

84 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- 2; 4
- 3; 5
- 1; 3

- 3; 4
- 4; 5

85 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- 2; 4
- 3; 4
- 3; 5
- 4; 5
- 1; 3

86 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsəs mənbəyi kimi çıxış edir?

- dövlət büdcəsi
- müəssisə maliyyəsi
- büdcədənkənar fondlar;
- dövlət krediti
- siğorta fondu

87 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsəs mənbəyi kimi çıxış edir?

- müəssisə maliyyəsi
- siğorta fondu
- dövlət krediti
- büdcədənkənar fondlar;
- dövlət büdcəsi

88 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsəs mənbəyi kimi çıxış edir?

- dövlət büdcəsi
- büdcədənkənar fondlar;
- dövlət krediti
- siğorta fondu
- müəssisə maliyyəsi

89 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2 dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- 4; 5
- 3; 5
- 2; 4
- 3; 4
- 1; 2

90 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2 dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- 3; 5
- 2; 4
- 1; 2
- 3; 4
- 4; 5

91 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2. dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- 4; 5
- 3; 5
- 2; 4
- 3; 4
- 1; 2

92 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə taktikası
- Maliyyə mexanizmi
- Maliyyə siyasəti
- Maliyyə planlaşdırılması
- Maliyyə strategiyası

93 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə taktikası
- Maliyyə mexanizmi
- Maliyyə siyasəti
- Maliyyə planlaşdırılması
- Maliyyə strategiyası

94 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə taktikası
- Maliyyə mexanizmi
- Maliyyə siyasəti
- Maliyyə planlaşdırılması
- Maliyyə strategiyası

95 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 2, 3
- 1, 4
- 2, 5
- 1, 5
- 2, 4

96 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 2, 3
- 1, 4
- 2, 5
- 1, 5
- 2, 4

97 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 2, 3

- 1, 4
- 2, 5
- 1, 5
- 2, 4

98 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məjmusu dedikdə nə başa düşülür?

- Büdjə prosesi;
- Büdjə
- Büdjə mexanizmi
- Büdjə planlaşdırılması
- Büdjə münasibətləri

99 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məjmusu dedikdə nə başa düşülür?

- Büdjə mexanizmi
- Büdjə prosesi;
- Büdjə münasibətləri
- Büdjə
- Büdjə planlaşdırılması

100 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məjmusu dedikdə nə başa düşülür?

- Büdjə prosesi;
- Büdjə
- Büdjə mexanizmi
- Büdjə planlaşdırılması
- Büdjə münasibətləri

101 Fiskal siyasetə aiddir:

- pul kredit siyaseti
- kredit siyaseti
- büdcə-vergi siyaseti
- borc siyaseti
- ammortizasiya siyaseti

102 Fiskal siyasetə aiddir:

- pul kredit siyaseti
- kredit siyaseti
- büdcə-vergi siyaseti
- borc siyaseti
- ammortizasiya siyaseti

103 Fiskal siyasetə aiddir:

- pul kredit siyaseti
- kredit siyaseti
- büdcə-vergi siyaseti
- borc siyaseti
- ammortizasiya siyaseti

104 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Milli Baznıkın valyuta ehtiyatlarına daxil edilir
- sahələr üzrə yenidən bölüşdürülr
- Növbəti ilin büdcəsinə daxil edilir
- Variantlar düz deyil
- Nazirlər Kabinetinə verilir

105 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Milli Baznıkın valyuta ehtiyatlarına daxil edilir
- sahələr üzrə yenidən bölüşdürülr
- Növbəti ilin büdcəsinə daxil edilir
- Variantlar düz deyil
- Nazirlər Kabinetinə verilir

106 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Milli Baznıkın valyuta ehtiyatlarına daxil edilir
- sahələr üzrə yenidən bölüşdürülr
- Növbəti ilin büdcəsinə daxil edilir
- Variantlar düz deyil
- Nazirlər Kabinetinə verilir

107 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İxracat azalar
- İnflyasiya azalar
- Dövlət borcu artar
- İdxalat azalar
- Faiz dərəcələri artar

108 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İxracat azalar
- İnflyasiya azalar
- Dövlət borcu artar
- İdxalat azalar
- Faiz dərəcələri artar

109 Dövlət maliyyə siyasətinin əsas strategi istiqamətlərinə aiddir:

- Dövlət borcunun artırılması
- Vergi sistemində islahatların aparılması
- Iqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- Dövlətin xarici maliyyəinstutları ilə əlaqələndirilməsi
- Bank likvidliyinin azaldılması

110 Dövlət maliyyə siyasətinin əsas strategi istiqamətlərinə aiddir:

- Dövlət borcunun artırılması
- Vergi sistemində islahatların aparılması
- Iqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- Dövlətin xarici maliyyəinstutları ilə əlaqələndirilməsi
- Bank likvidliyinin azaldılması

111 Dövlət maliyyə siyasetinin əsas strategi istiqamətlərinə aiddir:

- Dövlət borcunun artırılması
- Vergi sistemində islahatların aparılması
- İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- Dövlətin xarici maliyyə instutlları ilə əlaqələndirilməsi
- Bank likvidliyinin azaldılması

112 Fiskal siyaset dedikdə nə nəzərdə tutulur?

- Büdcə siyasetinin investisiya siyasetinin məcmusu
- Pul siyaseti və vergi siyasetinin məcmusu
- Pul siyaseti və kredit siyasetinin məcmusu
- Vergi siyaseti və investisiya siyasetinin məcmusu
- Büdcə və vergi siyasetinin məcmusu

113 Fiskal siyaset dedikdə nə nəzərdə tutulur?

- Pul siyaseti və kredit siyasetinin məcmusu
- Büdcə siyasetinin investisiya siyasetinin məcmusu
- Büdcə və vergi siyasetinin məcmusu
- Pul siyaseti və vergi siyasetinin məcmusu
- Vergi siyaseti və investisiya siyasetinin məcmusu

114 Fiskal siyaset dedikdə nə nəzərdə tutulur?

- Pul siyaseti və kredit siyasetinin məcmusu
- Büdcə siyasetinin investisiya siyasetinin məcmusu
- Büdcə və vergi siyasetinin məcmusu
- Pul siyaseti və vergi siyasetinin məcmusu
- Vergi siyaseti və investisiya siyasetinin məcmusu

115 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə qanunvericiliyi
- Maliyyə planlaşdırılması
- Maliyyə strategiyası və taktikası
- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə vasitəli və stimulları

116 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə strategiyası və taktikası
- Maliyyə vasitəli və stimulları
- Maliyyə planlaşdırılması
- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə qanunvericiliyi

117 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə strategiyası və taktikası
- Maliyyə vasitəli və stimulları
- Maliyyə planlaşdırılması
- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə qanunvericiliyi

118 Maiyyə siyasetinin tərkibinə aid edilmir:

- Pul Siyasəti
- Vergi siyasəti
- büdcə siyasəti
- Fiskal siyasəti
- İnvestisiya siyasəti

119 Maiyyə siyasetinin tərkibinə aid edilmir:

- Pul Siyasəti
- Vergi siyasəti
- büdcə siyasəti
- Fiskal siyasəti
- İnvestisiya siyasəti

120 Maliyyə siyasəti bölünür:

- maliyyə strategiyası; maliyyə taktikası
- müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- büdcə siyasəti; maliyyə strategiyası
- vergi siyasəti; pul siyasəti
- maliyyə taktikası; maliyyə üsulu

121 Maliyyə siyasəti bölünür:

- maliyyə strategiyası; maliyyə taktikası
- müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- büdcə siyasəti; maliyyə strategiyası
- vergi siyasəti; pul siyasəti
- maliyyə taktikası; maliyyə üsulu

122 Maliyyə siyasəti bölünür:

- müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- vergi siyasəti; pul siyasəti
- maliyyə strategiyası; maliyyə taktikası
- maliyyə taktikası; maliyyə üsulu
- büdcə siyasəti; maliyyə strategiyası

123 Maliyyə siyasetinə aid edilir:

- maliyyə taktikası, maliyyə strategiyası
- kredit siyasəti, iqtisadi siyasət
- büdcə vergi siyasəti
- qiymət siyasəti
- pul siyasəti, gömrük siyasəti

124 Maliyyə siyasetinə aid edilir:

- maliyyə taktikası, maliyyə strategiyası
- kredit siyasəti, iqtisadi siyasət
- büdcə vergi siyasəti
- qiymət siyasəti
- pul siyasəti, gömrük siyasəti

125 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- 2; 4
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

126 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- 2; 4
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

127 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- 2; 4
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

128 Maliyyənin planlaşdırma metodları hansılardır?

- müqaisəli təhlil metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tənzimləmə metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

129 Maliyyənin planlaşdırma metodları hansılardır?

- iqtisadi tənzimləmə metodu
- müqaisəli təhlil metodu
- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

130 Maliyyənin planlaşdırma metodları hansılardır?

- müqaisəli təhlil metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tənzimləmə metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

131 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
- büdə vəsaitlərinin məqsədyönlü xərjlənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsini təmin etmək

- Büdjə planın hazırlanması; büdjə vəsaitlərinin təyinati üzrə xərjlənməsinin təmin etmək
- Pul-kredit siyasətinə nəzarət.
- vergilərin düzgün ödənilməsini təmin etmək; fond bircasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdjə planın hazırlanması

132 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
- büdjə vəsaitlərinin məqsədönlü xərjlənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsini təmin etmək
- Büdjə planın hazırlanması; büdjə vəsaitlərinin təyinati üzrə xərjlənməsinin təmin etmək
- Pul-kredit siyasətinə nəzarət.
- vergilərin düzgün ödənilməsini təmin etmək; fond bircasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdjə planın hazırlanması

133 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- Maddi normalarla
- Konstitusiya ulə
- Maddi və prosesual normalarla
- variantların heç biri düz deyil
- Beynəlxalq hüquq normaları ilə

134 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- Maddi normalarla
- Konstitusiya ulə
- Maddi və prosesual normalarla
- variantların heç biri düz deyil
- Beynəlxalq hüquq normaları ilə

135 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- Maddi normalarla
- Konstitusiya ulə
- Maddi və prosesual normalarla
- variantların heç biri düz deyil
- Beynəlxalq hüquq normaları ilə

136 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Baş Nazir
- Milli Bankın Sədri
- Maliyyə Naziri
- Vergi Naziri
- Prezident

137 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Baş Nazir
- Milli Bankın Sədri
- Maliyyə Naziri
- Vergi Naziri
- Prezident

138 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Baş Nazir
- Milli Bankın Sədri
- Maliyyə Naziri
- Vergi Naziri
- Prezident

139 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- 1; 4
- 1; 3
- 3; 5
- 4; 5
- 3; 4

140 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- 1; 4
- 1; 3
- 3; 5
- 4; 5
- 3; 4

141 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- 1; 4
- 1; 3
- 3; 5
- 4; 5
- 3; 4

142 Dövlət bütçəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Milli bankın sədri
- Baş nazir
- Prezident
- Vergilər naziri
- Maliyyə naziri

143 Dövlət bütçəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Milli bankın sədri
- Baş nazir
- Prezident
- Vergilər naziri
- Maliyyə naziri

144 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- İqtisadi inkişaf nazirliyi
- Maliyyə Nazirliyi
- Vergilər nazirliyi

Milli Bank

145 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- İqtisadi inkişaf nazirliyi
- Maliyyə Nazirliyi
- Vergilər nazirliyi
- Milli Bank

146 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- İqtisadi inkişaf nazirliyi
- Maliyyə Nazirliyi
- Vergilər nazirliyi
- Milli Bank

147 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Maliyyə Nazirliyi
- Naxçıvan MR Nazirlər Kabineti
- Respublika Milli Məclisi
- Naxçıvan Ali Məclisi
- Respublika Nazirlər Kabineti

148 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Respublika Nazirlər Kabineti
- Respublika Milli Məclisi
- Naxçıvan Ali Məclisi
- Maliyyə Nazirliyi
- Naxçıvan MR Nazirlər Kabineti

149 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Naxçıvan Ali Məclisi
- Naxçıvan MR Nazirlər Kabineti
- Respublika Milli Məclisi
- Maliyyə Nazirliyi
- Respublika Nazirlər Kabineti

150 Hesablaşma Palatası hansı qurum qarşısında hesabat verir?

- Milli Məclis
- Milli Bank
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Prezident Aparatı

151 Hesablaşma Palatası hansı qurum qarşısında hesabat verir?

- Milli Məclis
- Milli Bank
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi

Prezident Aparatı

152 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- Milli Məclis
- Milli Bank
- Nazirlər Kabinetı
- Maliyyə Nazirliyi
- Prezident Aparatı

153 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araştırma metodu;

- 2; 3
- 3; 5
- 3; 4
- 4; 5
- 1; 5

154 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araştırma metodu;

- 2; 3
- 3; 5
- 3; 4
- 4; 5
- 1; 5

155 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- vergi orqan
- müəssisələrin maliyyə xidməti
- müəssisə maliyyəsi
- maliyyə orqanı
- sığorta orqanı;

156 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- vergi orqan
- müəssisələrin maliyyə xidməti
- müəssisə maliyyəsi
- maliyyə orqanı
- sığorta orqanı;

157 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- vergi orqan
- müəssisələrin maliyyə xidməti
- müəssisə maliyyəsi
- maliyyə orqanı
- sığorta orqanı;

158 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- Planlaşdırma, nəzarət
- Maliyyə informasiyası, tənzimləmə;

- Maliyyə informasiyası, planlaşdırma
- Maliyyə informasiya, operativ idarəetmə;
- Planlaşdırma, operativ idarəetmə;

159 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- Planlaşdırma, nəzarət
- Maliyyə informasiyası, tənzimləmə;
- Maliyyə informasiyası, planlaşdırma
- Maliyyə informasiya, operativ idarəetmə;
- Planlaşdırma, operativ idarəetmə;

160 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- Planlaşdırma, nəzarət
- Maliyyə informasiyası, tənzimləmə;
- Maliyyə informasiyası, planlaşdırma
- Maliyyə informasiya, operativ idarəetmə;
- Planlaşdırma, operativ idarəetmə;

161 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- Kassa planı
- Gəlirlər və xərclər balansı;
- Xərc smetası
- Xərc sifarişi
- Biznes plan

162 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- Xərc sifarişi
- Kassa planı
- Xərc smetası
- Gəlirlər və xərclər balansı;
- Biznes plan

163 Maliyyə nəzarətinin metodlarını göstərin

- universallıq
- sənəd uçotu
- yoxlama
- preventivlilik
- anketləşdirmə

164 Maliyyə nəzarətinin metodlarını göstərin

- universallıq
- sənəd uçotu
- yoxlama
- preventivlilik
- anketləşdirmə

165 Maliyyə nəzarətinin metodlarını göstərin

- universallıq
- sənəd uçotu

- yoxlama
- preventivlilik
- anketləşdirmə

166 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- parlamentdən
- nəzarət orqanlarının fəaliyyətindən
- dəqiq maliyyə məlumatlarından
- maliyyə mexanizmdən;
- qanunverijilikdən

167 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- maliyyə mexanizmdən;
- qanunverijilikdən
- nəzarət orqanlarının fəaliyyətindən
- dəqiq maliyyə məlumatlarından
- parlamentdən

168 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- vergilər nazirliyi
- auditor firması
- sahə nazirliliklərinin təftiş apparatı
- müəssisələrin maliyyə şöbələri
- mühasibatlıq

169 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- vergilər nazirliyi
- auditor firması
- sahə nazirliliklərinin təftiş apparatı
- müəssisələrin maliyyə şöbələri
- mühasibatlıq

170 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- vergilər nazirliyi
- auditor firması
- sahə nazirliliklərinin təftiş apparatı
- müəssisələrin maliyyə şöbələri
- mühasibatlıq

171 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 1; 5
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

172 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 1; 5
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

173 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 1; 5
- 1; 3
- 2; 5
- 4; 5
- 3; 4

174 Vergilərin ödənilməsi mərhləsində hansı növ nəzarət həyata keçirilir?

- qabaqcadan və cari
- qabaqcadan
- cari
- qabaqcadan və sonrakı
- sonrakı

175 Vergilərin ödənilməsi mərhləsində hansı növ nəzarət həyata keçirilir?

- qabaqcadan və cari
- qabaqcadan
- cari
- qabaqcadan və sonrakı
- sonrakı

176 Vergilərin ödənilməsi mərhləsində hansı növ nəzarət həyata keçirilir?

- qabaqcadan və cari
- qabaqcadan
- cari
- qabaqcadan və sonrakı
- sonrakı

177 Hesablama palatası kimə tabedir?

- Nazirlər Kabinetinə
- İqtisadi inkişaf Nazirliyinə
- Maliyyə Nazirliyinə
- Prezidentə
- Milli Məclisə

178 Hesablama palatası kimə tabedir?

- Nazirlər Kabinetinə
- İqtisadi inkişaf Nazirliyinə
- Maliyyə Nazirliyinə
- Prezidentə
- Milli Məclisə

179 Maliyyə nəzarətinin növlərinin göstərin

- ilkin, cari, sənədlərin oxunması
- dövlət; auditor; yoxlama; təftiş
- idarədaxili; dövlət; auditor;
- təftiş; auditor; təsərrüfatdaxili
- təftiş; yoxlama; auditor; ictimai

180 Maliyyə nəzarətinin növlərinin göstərin

- idarədaxili; dövlət; auditor;
- ilkin, cari, sənədlərin oxunması
- təftiş; yoxlama; auditor; ictimai
- dövlət; auditor; yoxlama; təftiş
- təftiş; auditor; təsərrüfatdaxili

181 Maliyyə nəzarətinin növlərinin göstərin

- ilkin, cari, sənədlərin oxunması
- dövlət; auditor; yoxlama; təftiş
- idarədaxili; dövlət; auditor;
- təftiş; auditor; təsərrüfatdaxili
- təftiş; yoxlama; auditor; ictimai

182 Maliyyə nəzarətinin formaları hansılardır?

- təftiş; yoxlama
- təhlil; qabaqcadan; sonrakı.
- cari; qabaqcadan; sonrakı
- dövlət; auditor; təsərrüfatdaxili
- sonrakı; təhlil; cari

183 Maliyyə nəzarətinin formaları hansılardır?

- təhlil; qabaqcadan; sonrakı.
- dövlət; auditor; təsərrüfatdaxili
- təftiş; yoxlama
- sonrakı; təhlil; cari
- cari; qabaqcadan; sonrakı

184 Maliyyə nəzarətinin formaları hansılardır?

- sonrakı; təhlil; cari
- təhlil; qabaqcadan; sonrakı.
- dövlət; auditor; təsərrüfatdaxili
- cari; qabaqcadan; sonrakı
- təftiş; yoxlama

185 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Üç
- Dörd
- Məhdudlaşdırılmış
- Bir
- İki

186 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Bir
- Məhdudlaşdırılmır
- İki
- Üç
- Dörd

187 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Üç
- Məhdudlaşdırılmır
- İki
- Bir
- Dörd

188 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Hesablama Palatası
- Dövlət Palatası.
- Mühasibat Palatası
- Auditor Palatası
- Mərkəzi Palata

189 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Hesablama Palatası
- Mərkəzi Palata
- Dövlət Palatası.
- Mühasibat Palatası
- Auditor Palatası

190 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Mərkəzi Palata
- Dövlət Palatası.
- Mühasibat Palatası
- Auditor Palatası
- Hesablama Palatası

191 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- 4; 5
- 3; 5
- 3; 4
- 2; 3
- 1; 2

192 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- 3; 5
- 2; 3
- 1; 2
- 4; 5
- 3; 4

193 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- 3; 5
- 2; 3
- 1; 2
- 4; 5
- 3; 4

194 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 1; 4
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

195 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 1; 4
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

196 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 1; 4
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

197 Maliyyə nəzarətinin metodları hansılardır?

- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- İlkin nəzarət, cari nəzarət, təftiş;
- Təftiş, təhlil, tematik yoxlama;
- Təhlil, ilkin nəzarət, təftiş.
- Təftiş, təhlil, sənədli nəzarət

198 Maliyyə nəzarətinin metodları hansılardır?

- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- İlkin nəzarət, cari nəzarət, təftiş;
- Təftiş, təhlil, tematik yoxlama;
- Təhlil, ilkin nəzarət, təftiş.
- Təftiş, təhlil, sənədli nəzarət

199 Maliyyə nəzarətinin metodları hansılardır?

- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- İlkin nəzarət, cari nəzarət, təftiş;

- Təftiş, təhlil, tematik yoxlama;
- Təhlil, ilkin nəzarət, təftiş.
- Təftiş, təhlil, sənədli nəzarət

200 Maliyyə nəzarətinin üsullarını göstərin:

- Təhlil, ilkin nəzarət
- Cari nəzarət, ilkin nəzarət
- İqtisadi təhlil, təftiş
- Təftiş, cari nəzarət.
- Təftiş ari nəzarət

201 Maliyyə nəzarətinin üsullarını göstərin:

- Təftiş ari nəzarət
- İqtisadi təhlil, təftiş
- Təftiş, cari nəzarət.
- Təhlil, ilkin nəzarət
- Cari nəzarət, ilkin nəzarət

202 Maliyyə nəzarətinin üsullarını göstərin:

- Təhlil, ilkin nəzarət
- Cari nəzarət, ilkin nəzarət
- İqtisadi təhlil, təftiş
- Təftiş, cari nəzarət.
- Təftiş ari nəzarət

203 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Bələdiyyə nəzarəti.
- Müstəqil nəzarət.
- Cari nəzarət.
- Daxili nəzarət.
- Dövlət nəzarəti.

204 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Bələdiyyə nəzarəti.
- Müstəqil nəzarət.
- Cari nəzarət.
- Daxili nəzarət.
- Dövlət nəzarəti.

205 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Bələdiyyə nəzarəti.
- Müstəqil nəzarət.
- Cari nəzarət.
- Daxili nəzarət.
- Dövlət nəzarəti.

206 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Siğorta nəzarəti, texniki nəzarət, bündə nəzarəti.
- Vergi nəzarəti, bündə nəzarəti, statistik nəzarət.

- Siğorta nəzarəti, vergi nəzarəti, bədcə nəzarəti.
- Bədcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Bədcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

207 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Siğorta nəzarəti, texniki nəzarət, bədcə nəzarəti.
- Vergi nəzarəti, bədcə nəzarəti, statistik nəzarət.
- Siğorta nəzarəti, vergi nəzarəti, bədcə nəzarəti.
- Bədcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Bədcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

208 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Siğorta nəzarəti, texniki nəzarət, bədcə nəzarəti.
- Vergi nəzarəti, bədcə nəzarəti, statistik nəzarət.
- Siğorta nəzarəti, vergi nəzarəti, bədcə nəzarəti.
- Bədcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Bədcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

209 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- Milli Məclisin Hesablama Palatası.
- Azərbaycan Respublikası Auditorlar Palatası.
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi.

210 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- Milli Məclisin Hesablama Palatası.
- Azərbaycan Respublikası Auditorlar Palatası.
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi.

211 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- Milli Məclisin Hesablama Palatası.
- Azərbaycan Respublikası Auditorlar Palatası.
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi.

212 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Dövlət bədcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.

213 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.

- Dövlət bütçəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.

214 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Dövlət bütçəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.

215 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 3; 5
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

216 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 3; 5
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

217 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 3; 5
- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4

218 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədli nəzarət;

- 1; 4
- 3; 4
- 2; 3
- 4; 5
- 3; 5

219 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədli nəzarət;

- 1; 4
- 3; 4
- 2; 3
- 4; 5

3; 5

220 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədləri nəzarət;

- 3; 5
- 4; 5
- 1; 4
- 3; 4
- 2; 3

221 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Çarpaz yoxlama.
- Sənədlərin oxunması
- Tematik yoxlama.
- Təftiş.
- Təhlil

222 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Sənədlərin oxunması
- Çarpaz yoxlama.
- Təhlil
- Təftiş.

223 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Sənədlərin oxunması
- Çarpaz yoxlama.
- Təhlil
- Təftiş.

224 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət, sənədləri nəzarət.
- Kameral nəzarət. Ilkin nəzarət.
- Sənədləri nəzarət, ilkin nəzarət.
- Səyyar nəzarət, sənədləri nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.

225 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Səyyar nəzarət, sənədləri nəzarət.
- Kameral nəzarət, sənədləri nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Sənədləri nəzarət, ilkin nəzarət.
- Kameral nəzarət. Ilkin nəzarət.

226 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.
- Kameral nəzarət. Ilkin nəzarət.

227 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergilərin düzgün hesablanması, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq
- Vergi ödəyicilərinin uçotunu aparmaq.

228 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
- Vergilərin düzgün hesablanması, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq
- Vergi ödəyicilərinin uçotunu aparmaq.

229 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
- Vergilərin düzgün hesablanması, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Vergi ödəyicilərinin uçotunu aparmaq.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

230 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- AR Maliyyə Nazirliyinə
- Yalnız Milli Məclisə
- Yalnız AR Prezidentinə.
- AR Prezidentinə və Milli Məclisə

231 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- AR Maliyyə Nazirliyinə
- Yalnız AR Prezidentinə.
- Yalnız Milli Məclisə
- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- AR Prezidentinə və Milli Məclisə

232 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- AR Maliyyə Nazirliyinə
- Yalnız AR Prezidentinə.
- Yalnız Milli Məclisə
- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- AR Prezidentinə və Milli Məclisə

233 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3.

daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 1; 5
- 1; 3
- 2; 4
- 4; 5
- 3; 5

234 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 1; 5
- 1; 3
- 2; 4
- 4; 5
- 3; 5

235 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 1; 5
- 1; 3
- 2; 4
- 4; 5
- 3; 5

236 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Hesablama Palatası və Auditorlar Palatası
- Milli Məclis və Hesablama Palatası.
- Milli Məclis və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.

237 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Hesablama Palatası və Auditorlar Palatası
- Milli Məclis və Hesablama Palatası.
- Milli Məclis və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.

238 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Hesablama Palatası və Auditorlar Palatası
- Milli Məclis və Hesablama Palatası.
- Milli Məclis və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.

239 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Hesablama Palatası.
- İqtisadi İnkişaf Nazirliyi
- Mazliyyə Nazirliyi.
- Milli Məclis.
- Vergilər Nazirliyi

240 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Hesablama Palatası.
- İqtisadi İnkişaf Nazirliyi
- Mazliyyə Nazirliyi.
- Milli Məclis.
- Vergilər Nazirliyi

241 Dövlət bütçəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Hesablama Palatası.
- İqtisadi İnkişaf Nazirliyi
- Mazliyyə Nazirliyi.
- Milli Məclis.
- Vergilər Nazirliyi

242 Dövlət bütçəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası.
2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- 1; 5
- 1; 2
- 2; 4
- 4; 5
- 2; 5

243 Dövlət bütçəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası.
2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- 1; 5
- 1; 2
- 2; 4
- 4; 5
- 2; 5

244 Dövlət bütçəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası.
2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- 1; 5
- 1; 2
- 2; 4
- 4; 5
- 2; 5

245 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- istehlak fondunun bölgüsündən
- xalis mənfəətin bölgüsündən
- satışdan gələn mədaxilin bölgüsündən;
- mənfəətin bölgüsündən;
- yiğim fondunun bölgüsündən;

246 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- istehlak fondunun bölgüsündən
- xalis mənfəətin bölgüsündən
- satışdan gələn mədaxilin bölgüsündən;

- mənfəətin bölgüsündən;
- yiğim fondunun bölgüsündən;

247 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- istehlak fondunun bölgüsündən
- xalis mənfəətin bölgüsündən
- satışdan gələn mədaxilin bölgüsündən;
- mənfəətin bölgüsündən;
- yiğim fondunun bölgüsündən;

248 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- rəqabətdən
- əsas vəsaitlərin dəyərindən
- məhsulun maya dəyərindən
- maddi aktivlərdən
- dövriyyə aktivlərinin dəyərindən

249 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- rəqabətdən
- əsas vəsaitlərin dəyərindən
- məhsulun maya dəyərindən
- maddi aktivlərdən
- dövriyyə aktivlərinin dəyərindən

250 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- rəqabətdən
- əsas vəsaitlərin dəyərindən
- məhsulun maya dəyərindən
- maddi aktivlərdən
- dövriyyə aktivlərinin dəyərindən

251 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- yol fondu və istehlak fondu
- suda fondu; İstehlak fondu
- Büdcədən kənar fondlar; İstehlak fondu
- Yiğim fondu; İstehlak fondu
- təqayüd fondu; əsas fondlar

252 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- təqayüd fondu; əsas fondlar
- Büdcədən kənar fondlar; İstehlak fondu
- Yiğim fondu; İstehlak fondu
- yol fondu və istehlak fondu
- suda fondu; İstehlak fondu

253 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- təqayüd fondu; əsas fondlar
- Büdcədən kənar fondlar; İstehlak fondu
- Yiğim fondu; İstehlak fondu

- yol fondu və istehlak fondu
- suda fondu; İstehlak fondu

254 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- sıgorta maliyyəsi; kreditləşdirmə
- özünümaliyyələşdirmə; sıgorta maliyyəsi; kreditləşdirmə
- kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- dövlət krediti
- sıgorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

255 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- sıgorta maliyyəsi; kreditləşdirmə
- özünümaliyyələşdirmə; sıgorta maliyyəsi; kreditləşdirmə
- kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- dövlət krediti
- sıgorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

256 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- dövlət krediti
- kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- özünümaliyyələşdirmə; sıgorta maliyyəsi; kreditləşdirmə
- sıgorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
- sıgorta maliyyəsi; kreditləşdirmə

257 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- özəl, dövlət, səhmdar, kooperativ
- maddi maraq; səmərəli idarəçilik;
- maddi məhsuliyyət; səmərəli idarəçilik
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- özünümaliyyələşdirmə; maddi məhsuliyyət; maddi maraq; müstəqillik;

258 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- özəl, dövlət, səhmdar, kooperativ
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- maddi məhsuliyyət; səmərəli idarəçilik
- özünümaliyyələşdirmə; maddi məhsuliyyət; maddi maraq; müstəqillik;
- maddi maraq; səmərəli idarəçilik;

259 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- özünümaliyyələşdirmə; maddi məhsuliyyət; maddi maraq; müstəqillik;
- maddi maraq; səmərəli idarəçilik;
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- maddi məhsuliyyət; səmərəli idarəçilik
- özəl, dövlət, səhmdar, kooperativ

260 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Uzunməddətli kredit
- Büdcə vəsaiti
- Amortizasiya ayırmaları

- Sığorta ödənişləri.
- Mənfəət

261 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Sığorta ödənişləri.
- Uzunməddətli kredit
- Amortizasiya ayırmaları
- Mənfəət
- Büdcə vəsaiti

262 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Uzunməddətli kredit
- Büdcə vəsaiti
- Mənfəət
- Amortizasiya ayırmaları
- Sığorta ödənişləri.

263 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- Yığım fondu
- Maliyyə ehtiyatı
- Vergilər
- İstehlak fondu
- Material xərcləri.

264 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- Yığım fondu
- Maliyyə ehtiyatı
- Vergilər
- İstehlak fondu
- Material xərcləri.

265 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- dolayı investisiyalar
- Portfel investisiyalar
- Birbaşa investisiyalar
- Maliyyə investisiyaları
- Cari fəaliyyətlə əlaqədar investisiyalar.

266 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- dolayı investisiyalar
- Portfel investisiyalar
- Maliyyə investisiyaları
- Birbaşa investisiyalar

267 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- dolayı investisiyalar
- Maliyyə investisiyaları
- Birbaşa investisiyalar

- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Portfel investisiyalar

268 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 1; 5
- 1; 3
- 2; 3
- 4; 5
- 3; 4

269 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 1; 5
- 1; 3
- 2; 3
- 4; 5
- 3; 4

270 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 1; 5
- 1; 3
- 2; 3
- 4; 5
- 3; 4

271 Mənfəət vergisi ödənilidikdən sonra qalan mənfəət necə adlanır?

- Ümumi mənfəət
- Balans mənfəəti
- Xalis mənfəət
- Baza mənfəəti
- Qalıq mənfəəti

272 Mənfəət vergisi ödənilidikdən sonra qalan mənfəət necə adlanır?

- Ümumi mənfəət
- Balans mənfəəti
- Xalis mənfəət
- Baza mənfəəti
- Qalıq mənfəəti

273 Mənfəət vergisi ödənilidikdən sonra qalan mənfəət necə adlanır?

- Ümumi mənfəət
- Balans mənfəəti
- Xalis mənfəət
- Baza mənfəəti
- Qalıq mənfəəti

274 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sıgorta maliyyəsi; 2. dövlət

maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- 2; 3
- 3; 5
- 2; 4
- 1; 4
- 4; 5

275 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. siğorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- 3; 5
- 1; 4
- 2; 3
- 4; 5
- 2; 4

276 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. siğorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- 3; 5
- 1; 4
- 2; 3
- 4; 5
- 2; 4

277 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünü maliyyələşdirmə; maddi məhsuliyyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- 1; 5
- 2; 3
- 1; 2
- 4; 5
- 1; 3

278 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünü maliyyələşdirmə; maddi məhsuliyyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- 1; 5
- 2; 3
- 1; 2
- 4; 5
- 1; 3

279 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünü maliyyələşdirmə; maddi məhsuliyyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- 1; 5
- 2; 3
- 1; 2
- 4; 5
- 1; 3

280 Birbaşa investisiyaların maliyyələşmə mənbəsi:

- Sair satışdan mənfəət
- Möhkəm passivlər
- Xalis mənfəət
- Qısa müddətli kredit
- İstehlak fondu

281 Birbaşa investisiyaların maliyyələşmə mənbəsi:

- Sair satışdan mənfəət
- Möhkəm passivlər
- Xalis mənfəət
- Qısa müddətli kredit
- İstehlak fondu

282 Birbaşa investisiyaların maliyyələşmə mənbəsi:

- Sair satışdan mənfəət
- Möhkəm passivlər
- Xalis mənfəət
- Qısa müddətli kredit
- İstehlak fondu

283 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- .1
- .2
- .15
- .3
- .35

284 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- .1
- .2
- .15
- .3
- .35

285 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- .1
- .2
- .15
- .3
- .35

286 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- Gömrük vergiləri
- ƏDV
- Mənfəət vergisi
- Dövlət rüsumları
- Aksizlər

287 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ƏDV
- Dövlət rüsumları
- Gömrük vergiləri
- Aksizlər
- Mənfəət vergisi

288 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- Gömrük vergiləri
- ƏDV
- Mənfəət vergisi
- Dövlət rüsumları
- Aksizlər

289 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- 1; 5
- 1; 3
- 3; 5
- 4; 5
- 3; 4

290 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- 1; 5
- 1; 3
- 3; 5
- 4; 5
- 3; 4

291 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- 3; 4
- 4; 5
- 1; 5
- 1; 3
- 3; 5

292 Əsas istehmal fondların rentabelliyi

- Məhsul satışından gəlirin istehsalın həcmində nisbəti.
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti

293 Əsas istehmal fondların rentabelliyi

- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

- Məhsul satışından gəlirin istehsalın həcmindən nisbəti.
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- Mənfəətin əsas fondların orta dəyərinə nisbəti

294 Əsas istehmal fondlarının rentabelliyi

- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- Məhsul satışından gəlirin istehsalın həcmindən nisbəti.
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- Mənfəətin əsas fondların orta dəyərinə nisbəti

295 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- kreditləşdirməmə
- büdcə maliyyələşdirməsi
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- dövlət maliyyələşdirməsi
- özünümaliyyələşdirmə

296 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- dövlət maliyyələşdirməsi
- kreditləşdirməmə
- özünümaliyyələşdirmə
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- büdcə maliyyələşdirməsi

297 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- kreditləşdirməmə
- özünümaliyyələşdirmə
- dövlət maliyyələşdirməsi
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- büdcə maliyyələşdirməsi

298 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- Dövlət maliyyəsi
- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Sığortanın maliyyəsi
- Büdcə sistemi
- İctimai təşkilatların maliyyəsi

299 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Dövlət maliyyəsi
- Sığortanın maliyyəsi
- Büdcə sistemi
- İctimai təşkilatların maliyyəsi

300 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Dövlət maliyyəsi

- Sığortanın maliyyəsi
- İctimai təşkilatların maliyyəsi
- Büdcə sistemi

301 Müəssəsələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- Kreditlər
- Balans mənfəəti
- Xalis mənfəət
- amortizasiya ayırmaları
- Möhkəm passivlər

302 Müəssəsələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- Balans mənfəəti
- amortizasiya ayırmaları
- Xalis mənfəət
- Kreditlər
- Möhkəm passivlər

303 Müəssəsələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- Balans mənfəəti
- amortizasiya ayırmaları
- Xalis mənfəət
- Kreditlər
- Möhkəm passivlər

304 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1.

özünümaliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- 3; 4
- 1; 3
- 1; 2
- 4; 5
- 2; 3

305 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1.

özünümaliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- 3; 4
- 1; 3
- 1; 2
- 4; 5
- 2; 3

306 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1.

özünümaliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- 3; 4
- 1; 3
- 1; 2

4; 5
 2; 3

307 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Sığortalama
- kreditləşmə
- Özünümaliyyələşmə
- Öz xərcini ödəmə
- Büdcə təminatı

308 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Sığortalama
- kreditləşmə
- Özünümaliyyələşmə
- Öz xərcini ödəmə
- Büdcə təminatı

309 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- kreditləşmə
- Öz xərcini ödəmə
- Sığortalama
- Büdcə təminatı
- Özünümaliyyələşmə

310 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Büdcə təminatı
- kreditləşmə
- Öz xərcini ödəmə
- Sığortalama
- Özünümaliyyələşmə

311 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Büdcə təminatı
- kreditləşmə
- Öz xərcini ödəmə
- Sığortalama
- Özünümaliyyələşmə

312 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Büdcə təminatı
- kreditləşmə
- Öz xərcini ödəmə
- Sığortalama
- Özünümaliyyələşmə

313 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Amortizasiya fondu
- Nizamnamə kapitalı
- Məşgulluq fondu

- Valyuta fondu
- Ehtiyat fondu

314 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Amortizasiya fondu
- Nizamnamə kapitalı
- Məşğulluq fondu
- Valyuta fondu
- Ehtiyat fondu

315 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Amortizasiya fondu
- Nizamnamə kapitalı
- Məşğulluq fondu
- Valyuta fondu
- Ehtiyat fondu

316 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial-iqtisad
- Sosial
- İstehsal (iqtisadi)
- Qanuni
- Natural-əşya

317 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial-iqtisad
- Sosial
- İstehsal (iqtisadi)
- Qanuni
- Natural-əşya

318 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial-iqtisad
- Sosial
- İstehsal (iqtisadi)
- Qanuni
- Natural-əşya

319 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Maya dəyəri
- Balans mənfəəti
- Xalis mənfəət və amortizasiya
- Nizamnamə fondu
- Sair satışdan mənfəət

320 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Maya dəyəri
- Balans mənfəəti
- Xalis mənfəət və amortizasiya

- Nizamnamə fondu
- Sair satışdan mənfəət

321 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Maya dəyəri
- Balans mənfəəti
- Xalis mənfəət və amortizasiya
- Nizamnamə fondu
- Sair satışdan mənfəət

322 Maliyyə – Bu:

- Qiymətli kağızlardır
- Pul münasibətləridir
- Vergidir
- Əmək haqqıdır
- Puldur

323 Maliyyə – Bu:

- Əmək haqqıdır
- Puldur
- Pul münasibətləridir
- Vergidir
- Qiymətli kağızlardır

324 Maliyyə – Bu:

- Əmək haqqıdır
- Puldur
- Pul münasibətləridir
- Vergidir
- Qiymətli kağızlardır

325 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- Yığım fondundan
- Balans mənəfəətindən
- Satışdan gəlirdən
- İstehlak fondundan
- Xalis mənəfəətdən

326 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- Yığım fondundan
- Balans mənəfəətindən
- Satışdan gəlirdən
- İstehlak fondundan
- Xalis mənəfəətdən

327 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- Yiğim fondundan
- Balans mənəfəetindən
- Satışdan gəlirdən
- İstehlak fondundan
- Xalis mənəfəetdən

328 Müəssisə maliyyəsinin funksiyaları:

- Planlaşma, tənzimləmə
- Sosial və tənzimlənmə
- Bölüşdürücü, nəzarət
- Planlaşma və təhlil
- Nəzarət və istehsal

329 Müəssisə maliyyəsinin funksiyaları:

- Planlaşma, tənzimləmə
- Sosial və tənzimlənmə
- Bölüşdürücü, nəzarət
- Planlaşma və təhlil
- Nəzarət və istehsal

330 Müəssisə maliyyəsinin funksiyaları:

- Planlaşma, tənzimləmə
- Sosial və tənzimlənmə
- Bölüşdürücü, nəzarət
- Planlaşma və təhlil
- Nəzarət və istehsal

331 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- satışdankənar xərcləri
- dividentinin ödənilməsini
- material və əmək haqqı xərclərini
- vergiləri
- istehlak fondunun təşkilini

332 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- satışdankənar xərcləri
- dividentinin ödənilməsini
- material və əmək haqqı xərclərini
- vergiləri
- istehlak fondunun təşkilini

333 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- istehlak fondunun təşkilini
- material və əmək haqqı xərclərini
- vergiləri
- satışdankənar xərcləri
- dividentinin ödənilməsini

334 Müəssisənin ehtiyat fonduna hər il xalis mənəfəetin neçə faizi daxil edilir:

- .04
- .07
- .05
- .03
- .08

335 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- .04
- .07
- .05
- .03
- .08

336 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- .04
- .07
- .05
- .03
- .08

337 Əmlak vergisinin ödəyiciləri:

- xarici vətəndaşlar
- AR vətəndaşları
- fiziki və hüquqi şəxslər
- sahibkarlıq fəaliyyəti göətərən fiziki şəxslər
- müəssisələr

338 Əmlak vergisinin ödəyiciləri:

- fiziki və hüquqi şəxslər
- müəssisələr
- AR vətəndaşları
- sahibkarlıq fəaliyyəti göətərən fiziki şəxslər
- xarici vətəndaşlar

339 Əmlak vergisinin ödəyiciləri:

- fiziki və hüquqi şəxslər
- müəssisələr
- AR vətəndaşları
- sahibkarlıq fəaliyyəti göətərən fiziki şəxslər
- xarici vətəndaşlar

340 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- müəsisənin maliyyə xidməti
- Auditor firması
- Sahə nazirliliklərinin təftiş apparatı
- maliyyə nazirliyi
- vergi orqanı

341 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- müəsisənin maliyyə xidməti
- Auditor firması
- Sahə nazirliliklərinin təftiş apparatı
- maliyyə nazirliyi
- vergi orqanı

342 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- müəsisənin maliyyə xidməti
- Auditor firması
- Sahə nazirliliklərinin təftiş apparatı
- maliyyə nazirliyi
- vergi orqanı

343 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanılır:

- satışdan gəlirə görə
- əmək haqqı fonduna görə
- istehsalk fonduna görə
- istehsal maya dəyərinə görə
- tam maya dəyərinə görə

344 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanılır:

- istehsal maya dəyərinə görə
- satışdan gəlirə görə
- əmək haqqı fonduna görə
- istehsalk fonduna görə
- tam maya dəyərinə görə

345 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanılır:

- istehsal maya dəyərinə görə
- satışdan gəlirə görə
- əmək haqqı fonduna görə
- istehsalk fonduna görə
- tam maya dəyərinə görə

346 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- torpaq vergisi
- mənfəət vergisi
- əlavə dəyər vergisi
- gəlir vergisi
- əmlak vergisi

347 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- torpaq vergisi
- mənfəət vergisi
- əlavə dəyər vergisi
- gəlir vergisi
- əmlak vergisi

348 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- torpaq vergisi
- mənfəət vergisi
- əlavə dəyər vergisi
- gəlir vergisi
- əmlak vergisi

349 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- əsas fondların satışından gəlir
- mənsul satışından gəlir
- satışdankənar əməliyyəatlardan gəlir
- yenidənbölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- sair satışdan gəlir

350 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- əsas fondların satışından gəlir
- mənsul satışından gəlir
- satışdankənar əməliyyəatlardan gəlir
- yenidənbölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- sair satışdan gəlir

351 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- əsas fondların satışından gəlir
- mənsul satışından gəlir
- satışdankənar əməliyyəatlardan gəlir
- yenidənbölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- sair satışdan gəlir

352 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu
3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- 1; 5
- 3; 4
- 1; 3
- 4; 5
- 3; 5

353 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu
3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- 1; 5
- 3; 4
- 1; 3
- 4; 5
- 3; 5

354 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu
3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- 1; 5
- 3; 4
- 1; 3
- 4; 5

355 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- mənfəətdən
- məhsul satışından gəlir
- xalis mənfəət
- yiğim fondu
- sair satışdan gəlir

356 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- məhsul satışından gəlir
- yiğim fondu
- mənfəətdən
- sair satışdan gəlir
- xalis mənfəət

357 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- mənfəətdən
- məhsul satışından gəlir
- xalis mənfəət
- yiğim fondu
- sair satışdan gəlir

358 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ehtiyat fondu
- yiğim fondu
- əsas və dövriyyə kapitalı
- istehlak fondu
- amortizasiya fondu

359 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ehtiyat fondu
- yiğim fondu
- əsas və dövriyyə kapitalı
- istehlak fondu
- amortizasiya fondu

360 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ehtiyat fondu
- yiğim fondu
- əsas və dövriyyə kapitalı
- istehlak fondu
- amortizasiya fondu

361 Müəsisənin büdcəyə ödədiyi dolayı vergi

- torpaq vergisi
- mənfəət vergisi
- aksizlər
- sadələşdirilmiş vergi

əmlak vergisi

362 Müəsisənin büdcəyə ödədiyi dolayı vergi

- torpaq vergisi
- mənfəət vergisi
- aksizlər
- sadələşdirilmiş vergi
- əmlak vergisi

363 Müəsisənin büdcəyə ödədiyi dolayı vergi

- aksizlər
- mənfəət vergisi
- əmlak vergisi
- torpaq vergisi
- sadələşdirilmiş vergi

364 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- təmir fondu
- istehlak fondu
- ehtiyat fondu
- amortizasiya fondu
- yiğım fondu

365 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- amortizasiya fondu
- təmir fondu
- yiğım fondu
- ehtiyat fondu
- istehlak fondu

366 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- təmir fondu
- amortizasiya fondu
- yiğım fondu
- istehlak fondu
- ehtiyat fondu

367 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- təmir xərcləri
- kommersiya xərcləri
- idarəetmə xərcləri
- istehlak xərcləri
- birbaşa investisiyalar

368 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehlak xərcləri
- kommersiya xərcləri
- təmir xərcləri
- birbaşa investisiyalar

idarəetmə xərcləri

369 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

idarəetmə xərcləri

birbaşa investisiyalar

təmir xərcləri

kommersiya xərcləri

istehlak xərcləri

370 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

DSMF

Ssuda fondu

Əhalinin məşğulluq fondu

pensiya fondu

dövlət büdcəsi

371 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

Əhalinin məşğulluq fondu

DSMF

Ssuda fondu

dövlət büdcəsi

pensiya fondu

372 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

dövlət büdcəsi

Ssuda fondu

pensiya fondu

Əhalinin məşğulluq fondu

DSMF

373 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

istisna hallarda ola bilərlər

ola bilməzlər;

ola bilərlər;

dövlət orqanlarının icazəsi olarsa ola bilərlər

sualın qoyuluşu yalnaşdır

374 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

dövlət orqanlarının icazəsi olarsa ola bilərlər

sualın qoyuluşu yalnaşdır

istisna hallarda ola bilərlər

ola bilməzlər;

ola bilərlər;

375 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

ola bilərlər;

istisna hallarda ola bilərlər

ola bilməzlər;

dövlət orqanlarının icazəsi olarsa ola bilərlər

sualın qoyuluşu yalnızdır

376 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər çünkü bu:

- əlavə pul vəsaitləri qazanmağa imkan verir
- xüsusi istehsal şəraiti tələb etmir
- əsas məqsədə çatmağa xidmət edir
- maliyyə-kredit və vasitəçi idarədir;
- təşkilatın nüfuzunu artırır

377 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər çünkü bu:

- əlavə pul vəsaitləri qazanmağa imkan verir
- xüsusi istehsal şəraiti tələb etmir
- əsas məqsədə çatmağa xidmət edir
- maliyyə-kredit və vasitəçi idarədir;
- təşkilatın nüfuzunu artırır

378 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər çünkü bu:

- əlavə pul vəsaitləri qazanmağa imkan verir
- xüsusi istehsal şəraiti tələb etmir
- əsas məqsədə çatmağa xidmət edir
- maliyyə-kredit və vasitəçi idarədir;
- təşkilatın nüfuzunu artırır

379 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Xammal və materiallar
- Qurğular
- Binalar
- Maşınlar
- Ötürücü qurğular;

380 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Xammal və materiallar
- Qurğular
- Binalar
- Maşınlar
- Ötürücü qurğular;

381 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Xammal və materiallar
- Qurğular
- Binalar
- Maşınlar
- Ötürücü qurğular;

382 İctimai təşkilatların maliyyə resurslarının formallaşması mənbələrini müəyyən edin: 1. üzvolma və üzvülük haqları; 2. büdcədənkənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- 1; 3; 4

- 3; 4; 5
- 1; 2; 3
- 1; 3; 5
- 2; 4; 5

383 İctimai təşkilatların maliyyə resurslarının formallaşması mənbələrini müəyyən edin: 1. üzvolma və üzvülük haqları; 2. büdcədənkənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dvidentlər,gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- 2; 4; 5
- 1; 2; 3
- 1; 3; 4
- 1; 3; 5
- 3; 4; 5

384 İctimai təşkilatların maliyyə resurslarının formallaşması mənbələrini müəyyən edin: 1. üzvolma və üzvülük haqları; 2. büdcədənkənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dvidentlər,gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- 2; 4; 5
- 1; 2; 3
- 1; 3; 4
- 1; 3; 5
- 3; 4; 5

385 5. maddi məhsuliyyət;

- 2; 3
- 1; 2
- 1; 3
- 3; 5
- 4; 5

386 5. maddi məhsuliyyət;

- 2; 3
- 1; 2
- 1; 3
- 3; 5
- 4; 5

387 İctimai birliklərə misal göstərmək olar: 1. həmikarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- 3; 4; 6
- 2; 4; 5
- 1; 3; 6
- 3; 4; 5
- 1; 2; 3

388 İctimai birliklərə misal göstərmək olar: 1. həmikarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- 2; 4; 5
- 3; 4; 5
- 1; 2; 3
- 3; 4; 6
- 1; 3; 6

389 İctimai birliklərə misal göstərmək olar: 1. həmikarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- 2; 4; 5
- 3; 4; 5
- 1; 2; 3
- 3; 4; 6
- 1; 3; 6

390 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- əsas fəaliyyətlə bağlı məsrəflər
- büdcə qarşısında maliyyə öhdəlikləri;
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatin saxlanması ilə bağlı məsrəflər;

391 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- əsas fəaliyyətlə bağlı məsrəflər
- büdcə qarşısında maliyyə öhdəlikləri;
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatin saxlanması ilə bağlı məsrəflər;

392 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- birca fəaliyyəti;
- kənd təsərrüfatı fəaliyyəti
- fundamental elm
- sigorta fəaliyyəti
- tibbi avadanlıqların istehsalı;

393 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- əsas fəaliyyətlə bağlı məsrəflər
- büdcə qarşısında maliyyə öhdəlikləri;
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatin saxlanması ilə bağlı məsrəflər;

394 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- birca fəaliyyəti;
- kənd təsərrüfatı fəaliyyəti
- fundamental elm
- sigorta fəaliyyəti
- tibbi avadanlıqların istehsalı;

395 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- kənd təsərrüfatı müəssisələrində
- hüquq mühavizə idarələrində
- idarəetmə müəssisələrində;
- səhiyyə idarələrində;
- müdafiə idarələrində;

396 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- müdafiə idarələrində;
- idarəetmə müəssisələrində;
- səhiyyə idarələrində;
- kənd təsərrüfatı müəssisələrində
- hüquq mühavizə idarələrində

397 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- müdafiə idarələrində;
- idarəetmə müəssisələrində;
- səhiyyə idarələrində;
- kənd təsərrüfatı müəssisələrində
- hüquq mühavizə idarələrində

398 İctimai birliklərə misal göstərmək olar:

- səhmdar cəmiyyətlər
- xüsusi müəssisələr;
- həmikarlar ittifaqı;
- MMC-lər
- kooperativlər

399 İctimai birliklərə misal göstərmək olar:

- həmikarlar ittifaqı;
- xüsusi müəssisələr;
- kooperativlər
- səhmdar cəmiyyətlər
- MMC-lər

400 İctimai birliklərə misal göstərmək olar:

- həmikarlar ittifaqı;
- kooperativlər
- səhmdar cəmiyyətlər
- MMC-lər
- xüsusi müəssisələr;

401 İctimai təşkilatların maliyyə resurslarının formallaşması mənbələrini müəyyən edin:

- üzvolma və üzvülük haqları
- büdcədənkənar fondlardan investisiya qoyuluşları;
- dövlət krediti
- büdcə vəsaitləri
- sigorta vəsaitləri

402 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- dövlət krediti
- üzvolma və üzvülük haqları
- büdcədənkənar fondlardan investisiya qoyuluşları;
- sigorta vəsaitləri
- büdcə vəsaitləri

403 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- büdcə vəsaitləri
- üzvolma və üzvülük haqları
- büdcədənkənar fondlardan investisiya qoyuluşları;
- dövlət krediti
- sigorta vəsaitləri

404 Büdcə sistemi dedikdə nə başa düşür?

- maliyyə sistemi
- fondlar
- mərkəzləşdirilmiş
- büdcə təşkilatları
- büdcə münasibətləri
- büdcələrin məcmusu

405 Büdcə sisteminin təşkili prinsipi hansıdır:

- ədalətlilik
- unversallıq
- mərkəzlilik
- vahidlik
- mərkəzlilik, unversallıq;

406 Azərbaycan Respublikasının büdcə sistemi neçə səviyyədən ibarətdir:

- iki
- bir
- hər il dəyişir
- dörd
- üç

407 Dövlət büdcəsi nədir?

- dövlətin iqtisadi siyasetinin maliyyə konsepsiyası;
- dövlətin əsas maliyyə planı
- xərclər smetası
- dövlətin maliyyə aləti;
- dövlətin maliyyə programmı;

408 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- gəlirlərin xərcləri üstələməsi
- gəlirlərin xərclərə bərabərliyi
- büdcənin gəlirlər hissəsinin tam icra edilməsi;
- büdcənin xərclər hissəsinin qismən icra edilməsi

- xərclərin gəlirləri üstələməsi;

409 Büdcə prosesi nədir?

- büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- büdcənin baxılması və qəbulu;
- büdcənin qəbulu, icrası və nəzarət;
- büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- büdcənin qəbulu və icrası;

410 Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. unversallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- 3; 4
- 1; 3
- 2; 5
- 4; 5
- 1; 2

411 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Büdcə
- Büdcə münasibətləri
- Büdcə prosesi
- Büdcə planlaşdırılması
- Büdcə mexanizmi

412 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin.

- subsidiya, dövlət borcları, dotsasiya;
- dotsasiya; dövlət krediti
- qiymətlər arasında fərqli örtülməsi; transfertlər; emissiya; ssuda
- subvensiya; dövlət borcları; emissiya; ssuda
- dotsasiya; subvensiya; ssuda; transfertlər; subsidiyalar

413 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata kecirilir?

- ərazi və sahələrarası
- sahələrarası
- təsərrüfatdaxili
- sahədaxili və təsərrüfatdaxili
- idarədaxili və sahələrarası

414 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin. 1. dotsasiya; ssuda; 2. subvensiya; 3. dövlət borcları; 4. emissiya; 5. qiymətlər arasında fərqli örtülməsi;

- 1; 2
- 3; 4
- 3; 5
- 1; 5
- 4; 5

415 Dövlət büdcəsini kim təsdiq edir?

- Milli məçlis

- Prezident
- 2, 4, müddələr.
- Maliyyə nazirliyi
- Nazirlər kabinetı

416 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- planın yerinə yetirilməsi
- qaytarılmamaq şərti, məqsədli istifadə
- idarə, qaytarılmamaq şərti
- xalq təsərrüfatının prioritet istiqamətləri
- idarə

417 Hansı vergi yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin torpaq vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

418 Büdcə nədir?

- Dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Dövlət xəzinəsidir.
- Pul münasibətləridir.
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondudur.

419 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- Sığorta sistemi
- Büdcə prosesi
- Maliyyə sistemi
- Büdcə sistemi
- Dövlət nəzarəti

420 Maddi və prosesual normalalarla

- variantların heç biri düz deyil
- Konstitusiya ulə
- Beynəlxalq hüquq normaları ilə
- Maddi normalalarla

421 Büdcə tarazlığı nədir?

- Büdcənin gəlir və xərclərinin bərabərliyi
- Büdcə gəlirlərinin büdcə xərclərini üstələnməsi;
- İnflyasiya
- Pulun dövriyyədə çox olması;
- Büdcə xərclərinin büdcə gəlirlərini üstələnməsi;

422 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri

- 4; 5
- 1; 4
- 1; 3
- 3; 5
- 1; 5

423 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 3; 5
- 2; 3
- 2; 5
- 4; 5
- 1; 4

424 Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 2; 5
- 3; 5
- 1; 4
- 2; 3
- 4; 5

425 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- Əmanət və nəzarət
- Tənzimləyici və nəzarət
- Fiskal; stabillaşdırıcı
- Bölgü; stimullşdırıcı
- Bölgü və nəzarət

426 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- Əmanət və nəzarət
- Fiskal; stabillaşdırıcı
- Bölgü və nəzarət
- Bölgü; stimullşdırıcı
- Tənzimləyici və nəzarət

427 Dotasiya nədir:

- Dövlət büdcəsindən yerli bütçelərə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli bütçelərə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli bütçelərə gəlir və xərcləri təmziləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli bütçelərə verilən maliyyə vəsaitidir.
- Yerli bütçelərdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir

428 Subvensiya nədir?

- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli bütçelərə məqsədli verilən maliyyə vəsaitidir.

- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan çalıyyə vəsaitidir.
- bütçə ssudasıdır
- Büdcə sekvestiridir.

429 Subsidiya nədir?

- Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- Büdcə ssudasıdır
- Kreditdir.
- Borc faizidir

430 Azərbaycan Respublikasının bütçə sistemi hansı qanunla tənzimlənir?

- “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- Vergi Məcəlləsi ilə
- “Sığorta haqqında” Qanunla
- nazirlər Kabinetinin qərarı ilə
- AR-nın Konstitusiyası ilə

431 Büdcə ili hansı müddəti əhatə edir?

- Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- Martin 1-dən oktyabrin 31-dən olundövrü;
- Oktyabrin 1-dən sentyabrin 30-dək olan dövrü;
- Variantlar düz deyil
- İyunun 1-dən yanvarın 1-dək olan dövrü

432 Büdcə təsnifati nədən ibarətdir:

- Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional qruplaşdırılmasından;
- Büdcə xərclərinin təşkilati təsnifatından
- Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- Büdcə xərclərinin funksional təsnifatından
- Büdcədən kənar fondların təsnifatından.

433 Yerli bütçə nədir?

- Ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur.
- Qanunverici orqandır;
- Dövlət bütçəsinin tərkib hissəsidir;
- Dövlətin pul vəsaiti fondudur
- Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

434 Bunlardan hansı bütçələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təminini
- Ərazi inkişinin tarazlaşdırılması;
- Variantlardan hamısı düzdür
- Ayrıca ərazi üzrə təşəbbüslerin inkişafı üçün stimulların yaradılması;

435 Dövlət bütçəsinin layihəsini hansı qurum və qurumlar müzakirə edib qəbul edir?

- Prezident Aparatı
- Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- Gömrük Komitəsi
- Nazirlər Kabinet və Maliyyə Nazirliyi
- Milli Məclis

436 Yerli büdcələr necə qəbul edilir?

- Rayon maliyyə şöbəsi tərəfindən
- Ümumi büdcənin daxilində
- Bələdiyyə Şuralarında
- Milli Məclisdə
- Rayon icra hakimiyyəti tərəfindən

437 Əsas şəffaf büdcə prinsipi hansıdır?

- Konfidensiallıq
- Ədalətlilik
- Hesabatlılıq
- variantların hamısı düzdür
- Komplekslilik

438 Aşağıdakılardan hansı büdcə təhlilinin yox, büdcə qiymətləndirməsinin predmetidir?

- Büdcə kəsirinin ÜDM-ə nisbəti
- Ayrı-ayrı xərc maddələrinin ümumi xərcdəki payı
- Büdcələrarası əlaqələr
- İnfilyasiya
- Ayrı-ayrı gəlir növlərinin ümumi gəlirdəki payı

439 İterativ büdcə tərtibi nəyi nəzərdə tutur?

- Büdcənin şəffaf tərtibini
- Büdcənin “aşağıdan yuxarıya” doğru formalaşmasını
- Büdcənin ehtiyacların imkanlara uyğunlaşdırılaraq tərtibini
- Büdcənin tərtibini
- Büdcənin “yuxarıdan aşağıya” doğru formalaşmasını

440 Yerli büdcənin tarazlaşdırılması.

- Yerli büdcənin müstəqilliyidir
- Yerli büdcənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli büdcə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- Yerli büdcənin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmalıdır
- Yerli büdcənin gəlirlərinin artırılmasıdır
- Mərkəzi dövlət büdcəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır

441 Büdcə prosesində aktiv iştirakçı qismində iştirak etmir:

- icraedici orqanlar
- qanunverici orqan
- vergiodəyiciləri;
- büdcədənkənar fondlar;
- büdcə vəsaitlərinə sərəncam verənlər;

442 Büdcə təsnifatı ifadə edir:

- bütün səviyyələrdə bütçə maddələrinin məcmusunu
- rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını;
- bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını, həmdə kəsirin maliyyələşdirilməsi mənbələrini
- bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;
- bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını

443 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- amortizasiya ayırmalarının həcmi artırmağa
- inflasiyanın tempini azaltmağa
- işsizliyin səviyyəsini azaltmağa
- kreditlərin həcmi azaltmağa
- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa

444 Büdcə təsnifatı ifadə edir: 1. rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını; 2. bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını; 3. bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını ; 4. kəsirin maliyyələşdirilməsi mənbələrini 5. bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;

- 4; 5
- 1; 5
- 3; 5
- 1; 3
- 2; 4

445 İnstitutsiyal maliyyə sisteminə aiddir: 1. prezident; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. bütçədənkənar fondlar; 5. dövlət bütçəsi; 6. dövlət krediti;

- 3; 4; 5
- 4; 5; 6
- 1; 2; 3
- 2; 5; 6
- 1; 3; 5

446 Dövlət bütçəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- gömrük rüsumları
- milli gəlir və milli varidatın bir hissəsi
- amortizasiya ayırmaları;
- dövlət krediti
- vergili və qeyri vergili tədiyyələr

447 Dövlət bütçəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- gömrük rüsumları
- dövlət krediti
- vergili və qeyri vergili tədiyyələr
- milli gəlir və milli varidatın bir hissəsi
- amortizasiya ayırmaları;

448 Bütcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət bütçədənkənar fondlarının vergili gəlirləri; 4. maliyyə yardım; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- 3 4
- 3 6
- 4 6
- 2 4

449 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədən kənar fondların vergili gəlirləri; 4. maliyyə yardım; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- 1 2
- 2 4
- 3 6
- 3 4
- 4 6

450 Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

- Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı
- Büdcə xərclərinin funksional təsnifatı;
- Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı
- Büdcə xərclərinin iqtisadi təsnifatı;
- Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı;

451 Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

- Büdcə xərclərinin funksional təsnifatı;
- Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı;
- Büdcə xərclərinin iqtisadi təsnifatı;
- Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı
- Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı

452 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- Heç biri
- Ssuda
- Subvensiya
- Dotasiya
- Transfertlər

453 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- Transfertlər
- Heç biri
- Ssuda
- Subvensiya
- Dotasiya

454 Dövlət maliyyəsinə bir başa aid deyildir;

- Yerli büdcələrin gəlirləri və xərcləri;
- Dövlət krediti
- Dövlət müəssisələrinin maliyyəsi
- Dövlət Sosial Müdafiə Fonduun xərcləri;

- Dövlət bütçəsinin yerli gəlirləri və xərcləri

455 Dövlət maliyyəsinə bir başa aid deyildir;

- Yerli bütçələrin gəlirləri və xərcləri;
 Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
 Dövlət bütçəsinin yerli gəlirləri və xərcləri
 Dövlət krediti
 Dövlət müəssisələrinin maliyyəsi

456 İnstитutsional maliyyə sisteminə aid olane göstərin:

- qanunverici orqan
 bütçədənkənar fondlar;
 bələdiyyə budcəsi
 dövlət krediti
 dövlət bütçəsi

457 İnstитutsional maliyyə sisteminə aid olane göstərin:

- qanunverici orqan
 bütçədənkənar fondlar;
 bələdiyyə budcəsi
 dövlət krediti
 dövlət bütçəsi

458 Dövlət bütçəsinin gəlirlərinin formallaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli varidatın bir hissəsi;

- 3; 5
 1; 3
 1; 5
 4; 5
 2; 4

459 Dövlət bütçəsinin gəlirlərinin formallaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli varidatın bir hissəsi;

- 3; 5
 1; 3
 1; 5
 4; 5
 2; 4

460 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- maliyyə yardımı
 milli gəlir
 vergili gəlirlər və qeyri vergili gəlirlər
 xəzinədarlıq öhdəlikləri
 dövlət bütçədənkənar fondlarının vergili gəlirləri

461 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- maliyyə yardımı
 milli gəlir

- vergili gəlirlər və qeyri vergili gəlirlər
- xəzinədarlıq öhdəlikləri
- dövlət büdcədən kənar fondların vergili gəlirləri

462 Büdcənin icrası üsullarına aiddir: 1.xəzinədarlıq; 2. xəzinədarlıq-bank; 3. büdcə-vergi; 4. maliyyə; 5. kredit-bank;

- 1; 3; 5
- 1; 2; 3
- 1; 2; 5
- 1; 4; 5
- 3; 4; 5

463 Büdcənin icrası üsullarına aiddir: 1.xəzinədarlıq; 2. xəzinədarlıq-bank; 3. büdcə-vergi; 4. maliyyə; 5. kredit-bank;

- 1; 3; 5
- 1; 2; 3
- 1; 2; 5
- 1; 4; 5
- 3; 4; 5

464 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
- büdcə sisteminin quruluşu prinsiplərindən
- ölkənin dövlət quruluşundan
- prezidentdən və parlamentdən
- iqtisadi məqsədyönlülükdən

465 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
- büdcə sisteminin quruluşu prinsiplərindən
- ölkənin dövlət quruluşundan
- prezidentdən və parlamentdən
- iqtisadi məqsədyönlülükdən

466 Butun səviyyələrdə büdcələrin formallaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə planlaşdırması
- büdcə huququ
- büdcə siyasəti;
- büdcə prosesi
- büdcə mexanizmi

467 Butun səviyyələrdə büdcələrin formallaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə planlaşdırması
- büdcə huququ
- büdcə siyasəti;
- büdcə prosesi
- büdcə mexanizmi

468 Büdcələrarası münasibətlər mövcuddur:

- ancaq konfederal dövlətlərdə
- ancaq unitar dövlətlərdə
- inzibati-ərazi bölgüsünə malik istənilən dövlətlərdə
- federal və konfederal dövlətlərdə
- ancaq federal dövlətlərdə

469 Büdcələrarası münasibətlər mövcuddur:

- ancaq konfederal dövlətlərdə
- ancaq unitar dövlətlərdə
- inzibati-ərazi bölgüsünə malik istənilən dövlətlərdə
- federal və konfederal dövlətlərdə
- ancaq federal dövlətlərdə

470 İqtisadi məzmunundan aslı olaraq bütçə xərcləri mövcud olur: 1. birbaşa; 2. cari; 3. əsaslı; 4. dolayı; 5. fiskal;

- 1; 3
- 3; 5
- 1; 4
- 2; 3
- 1; 5

471 İqtisadi məzmunundan aslı olaraq bütçə xərcləri mövcud olur: 1. birbaşa; 2. cari; 3. əsaslı; 4. dolayı; 5. fiskal;

- 1; 5
- 1; 4
- 2; 3
- 1; 3
- 3; 5

472 İqtisadi məzmunundan aslı olaraq bütçə xərcləri mövcud olur:

- mudafiə; iqtisadi
- birbaşa; dolayı
- cari; əsaslı
- fiskal
- sosial; iqtisadi

473 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir?

- torpaq vergisi
- mənfəət vergisi;
- əlavə dəyər vergisi
- gəlir vergisi
- əmlak vergisi

474 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir?

- torpaq vergisi
- mənfəət vergisi;
- əlavə dəyər vergisi

- gəlir vergisi
- əmlak vergisi

475 Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir:

- subvensiya; subsidiya; dotasiya.
- dolayı vergilər; borclar; dotasiya;
- vergilər; qeyri vergi daxilolmaları;
- emissiya; subsidiya; dotasiya
- subvensiya; borclar; dolayı vergilər; dotasiya

476 Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir:

- subvensiya; subsidiya; dotasiya.
- dolayı vergilər; borclar; dotasiya;
- vergilər; qeyri vergi daxilolmaları;
- emissiya; subsidiya; dotasiya
- subvensiya; borclar; dolayı vergilər; dotasiya

477 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir.

- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- müəssələrin əmlak vergisi; ƏDV
- ƏDV; aksizlər
- əmlak vergisi, gəlir vergisi
- aksizlər; müəssələrin əmlak vergisi

478 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir.

- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- müəssələrin əmlak vergisi; ƏDV
- ƏDV; aksizlər
- əmlak vergisi, gəlir vergisi
- aksizlər; müəssələrin əmlak vergisi

479 Advolor gömrük rüsumu nədir?

- vergi növüdür
- protksionist
- faktik qiymətlərdən ödəmələr
- mövcud güzəşt recimi.
- əmtəənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz

480 Advolor gömrük rüsumu nədir?

- protksionist
- mövcud güzəşt recimi.
- əmtəənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz
- vergi növüdür
- faktik qiymətlərdən ödəmələr

481 Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin:

- dotasiyalar
- transferlər
- borclar

- subsidiyalar
- subvensiyalar

482 Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin:

- dotasiyalar
- transfertlər
- borclar
- subsidiyalar
- subvensiyalar

483 Fiskal inhisar vergiləri nədir?

- dolayı vergi növü.
- gəlir vergisi
- rüsum
- birbaşa vergi növü
- korporativ vergisi

484 Fiskal inhisar vergiləri nədir?

- gəlir vergisi
- birbaşa vergi növü
- dolayı vergi növü.
- korporativ vergisi
- rüsum

485 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- vergi orqanında uçota durmaq
- verginin hesablanması
- vergini ödəmək
- vergi borclarını ödəmək
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək

486 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- vergi orqanında uçota durmaq
- verginin hesablanması
- vergini ödəmək
- vergi borclarını ödəmək
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək

487 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- dövlət və muxtar respublika vergilərini
- ancaq dövlət vergilərini
- dövlət, muxtar respublika və yerli vergiləri
- yerli və muxtar respublika vergilərini
- ancaq dövlət və yerli vergiləri

488 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- dövlət və muxtar respublika vergilərini
- ancaq dövlət vergilərini
- dövlət, muxtar respublika və yerli vergiləri

- yerli və muxtar respublika vergilərini
- ancaq dövlət və yerli vergiləri

489 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- fərdi sahibkarlar
- hüquqi şəxslər
- Rezident və qeyri-rezident fiziki şəxslər
- fiziki və hüquqi şəxslər
- Qeyri-rezident hüquqi şəxslər

490 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- fərdi sahibkarlar
- hüquqi şəxslər
- Rezident və qeyri-rezident fiziki şəxslər
- fiziki və hüquqi şəxslər
- Qeyri-rezident hüquqi şəxslər

491 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- müəssisələr
- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- Mülkiyyətində əmlakı olan fiziki şəxslər və müəssisələr
- ancaq əcnəbilər
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

492 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- müəssisələr
- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- Mülkiyyətində əmlakı olan fiziki şəxslər və müəssisələr
- ancaq əcnəbilər
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

493 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- .22
- .24
- .2
- .18
- .27

494 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- .22
- .24
- .2
- .18
- .27

495 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- büdcədənkənar fonda
- 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- dövlət büdcəsinə

- 80% -dövlət bütçəsinə, 20%- yerli bütçəyə
 yerli bütçəyə

496 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 15 gün
 35 gün
 45 gün
 20 gün
 30 gün

497 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 45 gün
 15 gün
 30 gün
 35 gün
 20 gün

498 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- istənilən qədər
 iki dəfə
 bir dəfə
 beş dəfə
 üç dəfə

499 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- istənilən qədər
 iki dəfə
 bir dəfə
 beş dəfə
 üç dəfə

500 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- beş il
 iki il
 üç il
 dörd il
 bir il

501 Vergilər üzrə borclar hansı sırə qaydası ilə ödənilir?

- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
 maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
 verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
 faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
 verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz

502 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
- maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz

503 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştən istifadə etmək hüququna olan fiziki şəxslərə aiddirlər?

- büdcə təşkilatının işçiləri.
- təqaüdçülər
- müharibə veteranları
- himayəsində azı 3 nəfər olan şəxslər
- əmək veteranları

504 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştən istifadə etmək hüququna olan fiziki şəxslərə aiddirlər?

- müharibə veteranları
- əmək veteranları
- təqaüdçülər
- himayəsində azı 3 nəfər olan şəxslər
- büdcə təşkilatının işçiləri.

505 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Vergi Məcəlləsinə dəyişiklik edilməklə
- Maliyə Nazirinin əmri ilə
- Vergilər Nazirinin əmri ilə
- Prezidentin fərmanı ilə
- Nazirlər Kabinetinin qəraqi ilə

506 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- muzdlu işlə əlaqədar əldə edilən gəlir
- mənfəət
- əmək haqqı
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir

507 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- əmək haqqı
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- mənfəət
- muzdlu işlə əlaqədar əldə edilən gəlir
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər

508 Fiziki şəxslərin gəlir vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- yarıml il
- ay
- il

- dekada
- rüb

509 Fiziki şəxslərin gəlir vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- yarım il
- ay
- il
- dekada
- rüb

510 Mənfəət vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- yarım il
- ay
- il
- dekada
- rüb

511 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- hüquqi şəxslərin torpaq vergisi
- aksizlər
- fiziki şəxslərin əmlak vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- yol vergisi

512 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- hüquqi şəxslərin torpaq vergisi
- aksizlər
- fiziki şəxslərin əmlak vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- yol vergisi

513 Aşağıdakı faydalı qazıntılarından hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- kvars qumları
- daş duz
- tikinti qumları
- təbii qaz
- mişar daşı

514 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı
- aksizli malların satışı zamanı
- barter əməliyyatlarının aparılması zamanı
- malların açıq hərracda satışı zamanı
- ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı

515 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı
- aksizli malların satışı zamanı
- barter əməliyyatlarının aparılması zamanı

- malların açıq hərracda satışı zamanı
 ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı

516 ƏDV-nin dərəcəsi neçədir?

- 15 faiz
 22 faiz
 18 faiz
 28 faiz
 10 faiz

517 ƏDV-nin dərəcəsi neçədir?

- 15 faiz
 22 faiz
 18 faiz
 28 faiz
 10 faiz

518 Büdcə profisi nədir?

- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
 gəlirlərin xərclərə bərabarlıyi
 cəlirlərin xərcləri üstələməsi
 gəlirlərin xərclərdən kicik və bərabər olması.
 xərclərin gəlirləri üstələməsi

519 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- istehlak fondu
 mənfəət
 dolayı vergilər
 milli varidat
 MG

520 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- istehlak fondu
 mənfəət
 dolayı vergilər
 milli varidat
 MG

521 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
 ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
 Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
 həyətyanı torpaq sahələri
 ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

522 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 12,20,30,35 faiz
 12,35 faiz

- 14,30 faiz
- 14,20,35,45 faiz
- 0,12,30,35 faiz

523 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 12,20,30,35 faiz
- 12,35 faiz
- 14,30 faiz
- 14,20,35,45 faiz
- 0,12,30,35 faiz

524 Aksızlər üzrə hesabat dövrü hansı dövrdür?

- yarım il
- il
- ay
- dekada
- rüb

525 Aksızlər üzrə hesabat dövrü hansı dövrdür?

- dekada
- yarım il
- rüb
- il
- ay

526 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- fiziki şəxslərin əmlak vergisi
- mənfəət vergisi
- ƏDV
- büdcədənkənar fondlara ödəmələr
- torpaq vergisi

527 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- fiziki şəxslərin əmlak vergisi
- mənfəət vergisi
- ƏDV
- büdcədənkənar fondlara ödəmələr
- torpaq vergisi

528 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- üç dəfə
- iki dəfə
- bir dəfə
- beş dəfə
- istənilən qədər.

529 Hansı vergi yerli vergiyə aid deyildir?

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- fiziki şəxslərin torpaq vergisi

- hüquqi şəxslərin torpaq vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənafəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

530 Hansı vergi yerli vergiyə aid deyildir?

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- fiziki şəxslərin torpaq vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənafəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

531 Büdcə gəlirləri nədir?

- Xarici dövlətdən alınmış borcdur
- Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədənkənar fondların məcmusudur;
- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- Dövlətin funksiyalarını yerinə yetirməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- Beynəlxalq kreditlərdir

532 Büdcə gəlirləri nədir?

- Beynəlxalq kreditlərdir
- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- Dövlətin funksiyalarını yerinə yetirməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- Xarici dövlətdən alınmış borcdur
- Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədənkənar fondların məcmusudur;

533 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- investisiya fondlarının idarə edilməsi
- sıgorta əməliyyatları
- inkasasiya xidməti
- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- səhmlərin tədavülü

534 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- investisiya fondlarının idarə edilməsi
- sıgorta əməliyyatları
- inkasasiya xidməti
- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- səhmlərin tədavülü

535 Kameral vergi yoxlaması vergi ödəyiçisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 45 gün
- 15 gün
- 30 gün
- 35 gün
- 20 gün

536 Kameral vergi yoxlaması vergi ödəyiçisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 45 gün
- 15 gün
- 30 gün
- 35 gün
- 20 gün

537 Vergi yoxlamalarının nəçə növü var?

- 5
- 3
- 2
- 10
- 4

538 Vergi yoxlamalarının nəçə növü var?

- 5
- 3
- 2
- 10
- 4

539 Bakı şəhərində sadələşdirilmiş verginin dərəçəsi neçədir?

- .18
- .2
- .04
- .14
- .03

540 Bakı şəhərində sadələşdirilmiş verginin dərəçəsi neçədir?

- .18
- .2
- .04
- .14
- .03

541 Büdcə gəlirlərini təsnifatı:

- Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır
- Gəlirlərin vergi növləri üzrə daxil olmalara görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır

542 Büdcə gəlirlərini təsnifatı:

- Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır
- Gəlirlərin vergi növləri üzrə daxil olmalara görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır

543 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

- Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər
- Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar
- vergili gəlirlər, qeyri-vergili gəlirlər, əsaslı gəlirlər və rəsmi qaydada alınan vəsaitlər
- Aşağı səviyyəli büdcələrdən alınan vəsaitlər
- Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxil olmalar

544 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- 5
- 7
- 19
- 14
- 8

545 Vergi nədir?

- Variantlar düz deyil
- Vətandaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət bütçəsinə ödədiyi vəsaitdir.
- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət bütçəsinə və yerli büdcələrə köçürürlən könüllü ödənişlərdir
- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət bütçəsinə və yerli büdcələrə köçürürlən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mükliyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə yalnız dövlət bütçəsinə köçürürlən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

546 Proqressiv vergi sistemi nədir?

- Vergiqoyma məkanının genişləndirilməsidir
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi azalır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi artır
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi dəyişilməz qalır

547 Proporsional vergi sistemi nədir?

- Vergiqoyma məkanının genişləndirilməsidir
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi azalır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi dəyişilməz qalır
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi artır;

548 Rəgressiv vergi sistemi nədir?

- Vergiqoyma məkanının genişləndirilməsidir
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi dəyişilməz qalır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi azalır
- Vergi dərəcəsinin artmasıdır
- Gəlirin səviyyəsi arttıkça vergi dərəcəsi artır

549 Yerli bütçənin gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- Yalnız mədən vergisi hesabına

- Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- Sadələşdirilmiş sistem üzrə vergilər hesabına

550 Dövlət rüsumu hansı hallarda ödənilir?

- Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə
- Rəspublikaya malların ixracı zamanı
- Bazarlarda və yarmarkalarda satış yerlərinə görə
- Respublikaya malların idxləri zamanı
- Variantlar düz deyil

551 Vergilər hansı funksiyaları yerinə yetirimir?

- Tənzimləyici funksiya
- Fiskal funksiya
- Xəbərdarlıq funksiyası
- Nəzarət
- Bölgü funksiyası

552 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər, qeyri-vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətdən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxil olmalar; 4. əsaslı gəlirlər və rəsmi qaydada alınan vəsaitlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.

- 3; 5
- 1; 3
- 1; 4
- 4; 5
- 3; 4

553 Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi neçə rəqəmlidir?

- 5
- 13
- 9
- 7
- 8

554 Ölkəmizin dövlət bütçəsi əsasən nədən formallaşır?

- Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar
- Neftin və qazın satışı
- Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- Fiziki şəxslərin gəlir vergisi
- Dövlət müəssisələrinin gəlirlərindən

555 Dövlət bütçəsinin əsas gəlirləri hansıdır?

- Dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar
- Qrantlar
- Vergi və rüsumlar

- Yalnız vergilərdən
- Kreditlərdən daxilolmalar

556 Büdcə xərcləri əsasən hansı sahələrə yönəlir?

- Təhsil və səhiyyəyə
- Dövlət müəssisələrinə, orduya və polisin saxlanmasına
- Bütün Dövlət xərclərinə
- Maddi sahələrin inkişafına
- Pensiyaların ödənməsinə

557 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir?

- Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri
- Prezident Aparatı
- vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- Dövlət Statistika komitəsi
- Nazirlər Kabinetı

558 Hazırda dövlət büdcəsinin gəlirlərində ən böyük paya malik vergi hansıdır?

- Fizikişəxslərin gəlirlərindən vergi
- Əlavə dəyər vergisi
- Hüquqi şəxslərin mənfəətindən vergi
- Torpaq vergisi
- aksizlər

559 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir? 1. İqtisadi İnkişaf Nazirliyi; 2. Vergilər Nazirliyi; 3. Nazirlər Kabineti; 4. Maliyyə Nazirliyi; 5. Dövlət Gömrük Komitəsi;

- 3; 4
- 1; 3
- 2; 5
- 4; 5
- 2; 5

560 Əhalinin imkansız təbəqələrinə verilən ünvanlı sosial yardım haradan ödənilir?

- Yol Fondundan
- Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsindən
- Dövlət büdcəsindən
- Dövlət Sosial Müdafiə Fondundan
- Dövlət Neft Fondundan

561 Gömrük rüsumu nədir?

- Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir
- Bazarlarda və satış terlərində satış yerinə görə ödənilən ödənişdir
- Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- Variantların heç biri düz deyil
- Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

562 Bunlardan hansı dövlət büdcəsinin əsaslı gəlirlərinə aid deyil?

- Dövlət rüsumları üzrə daxilolmalar

- Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- Əsas vəsaitlərin özəlləşdirilməsi
- Variantların heç biri düz deyil

563 İllik gəlirin məbləği 5000 AZN olduqda fiziki şəxsin gəlir vergisini hesablayın:

- 1320 AZN
- 1500 AZN
- 1180AZN
- 1080AZN
- 1330 AZN

564 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 20 faiz
- 18 faiz
- vergi tutulmur
- 22 faiz
- 4 faiz

565 Mədən vergisinin dərəcələri hansı qaydada müəyyən edilir?

- Maliyyə Nazirliyinin əmri ilə
- Vergilər Nazirinin əmri ilə
- Nazirlər Kabinetinin qərarı ilə
- İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- Vergi Məcəlləsi ilə

566 Aşağıdakı faydalı qazıntılardan hansı üzrə mədən vergisi yerli büdcəyə ödənilir?

- mişar daşları
- sement xammalı
- yüksək möhkəmliyə malik çinqıl xammalı
- barıt
- daş duz

567 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- Torpaq və qetri-maddi aktivlərin satışından daxilolmalar
- Dövlət rüsumu üzrə daxilolmalar
- ƏDV üzrə daxilolmalar
- Transferlər
- Gömrük rüsumu üzrə daxilolmalar

568 Verginin obyekti:

- Vergini ödəyendir.
- Vergi obyekti vahidindən verginin həcmidir
- Vergiqoymaya məruz qalan əmlak və ya gəlirlərdir
- Vergi ödəməkdən azad olandır.
- Vergidən tam və ya qismən azad olmaq deməkdir

569 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurum təmin edir?

- Maliyyə Nazirliyi

- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi;
- Dövlət Gömrük Komitəsi;
- Nazirlər Kabinetı

570 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- Nəzarət funksiya
- Tənzimləyici funksiya
- Risk funksiya
- Bölüşdürücü funksiya
- Fiskal funksiya

571 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- Əmanət funksiyası
- Xəbərdarlıq funksiyası
- Həvəsləndirmə funksiyası
- Variantların heç biri düz deyil
- Risk funksiyası

572 Büdcə gəlirlərinin təsnifatı nədir?

- Büdcə təsnifatına uyğun olaraq müxtəlif səviyyəli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatları ödəmək üçün ayrılan vəsaitlərdir
- Ölkənin büdcə sistemini təşkil edən bütün səviyyəli büdcələrin qruplaşdırılmasıdır
- Müxtəlif səviyyəli büdcələrin gəlirlərinin mənbələrinə görə qruplaşdırılmasıdır
- Variantların heç biri düz deyil
- Büdcə gəlirlərinin iqtisadi əlamətlərinə görə təsnifatıdır

573 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- Sadələşdirilmiş sistem üzrə vergilər
- Hüquqi şəxslərin mənfəət vergisi
- Əlavə dəyər vergisi
- Əmlak vergisi
- Hüquqi şəxslərin torpaq vergisi

574 AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

- Büdcə ssudası
- Subsidiya
- Dotasiya
- Heç biri
- Subvensiya

575 Dövlət bütçəsi nəyi ifadə edir?

- Dövlətin mərkəzləşdirilmiş pul fondunun formalasdırılması üzrə münasibətləri
- Yerli büdcələrin gəlirləri
- Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalasdırılması üzrə münasibətləri
- Dövlətin mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
- Dövlətin əsas pul fondunun formalasdırılması və istifadəsi üzrə münasibətləri.

576 Dövlət bütçəsində müəyyən normativlərə uyğun olaraq dövlət bütçəsi gəlirlərindən yerli gəlirlər

çıçıldıqdan sonra formalasən gəlir:

- Bələdiyyələrin gəlirləri
- Dövlət bütçəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- Dövlət bütçəsinin mərkəzləşdirilmiş gəliri
- Yerli büdcələrin gəlirləri
- Dövlət bütçəsinin Ehtiyat Fondu

577 Vahid bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- Büdcə subsidiyası
- Dövlət bütçəsinin mərkəzləşdirilmiş xərcləri.
- Dövlət bütçəsinin yerli xərcləri.
- Bələdiyyə bütçələrinin xərcləri
- Yerli büdcələrin xərcləri

578 Vahid bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- Büdcə subsidiyası
- Dövlət bütçəsinin mərkəzləşdirilmiş xərcləri.
- Dövlət bütçəsinin yerli xərcləri.
- Bələdiyyə bütçələrinin xərcləri
- Yerli büdcələrin xərcləri.

579 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- Vergidən azad olunur;
- Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur;
- Bütün cavablar səhvdir
- Hənçinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar

580 Aksizlər hansı mənbədən tutulur?

- Əmtəənin maya dəyərindən.
- Ümumi mənfəətdən
- Müəssisənin mədaxilindən
- işçilərin əmək haqqından
- qalıq mənfəətindən

581 Sekvestr nəyə görə tətbiq edilir?

- bütçəyə nəzarət etmək üçün
- büdcələrarası tənzimləmə üçün?
- bütçənin icrası prosesində xərclərin artmaması üçün
- bütçə maddələrini şərh etmək üçün
- dövlət xərcləri < dövlət bütçəsinin xərcləri

582 Aşağıda sadalananların hansını düzgün hesab edirsınız?

- dövlət xərcləri \leq dövlət bütçəsinin xərcləri
- dövlət xərcləri = dövlət bütçəsinin xərcləri;
- dövlət xərcləri $>$ dövlət bütçəsinin xərcləri

- dövlət xərcləri ≥ dövlət büdcəsinin xərcləri
 dövlət xərcləri < dövlət büdcəsinin xərcləri

583 Dövlət büdcəsinin əsaslı xərclərinə aşağıdakılardan ibarətdir:

- Mal və xidmətlərin haqqının ödənilməsi, dotsiya
 İnvestisiyalar, əsaslı tikinti, təmir, uzunmüddətli kreditlər, subsidiyalar
 Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
 Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
 Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), uzunmüddətli kreditlər.

584 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
 Büdcə kəsiri
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

585 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- 1; 5
 1; 4
 1; 3
 4; 5
 3; 5

586 Büdcə ssudaları nəyə deyilir?

- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərtilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərtilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 Büdcə sekvestri
 Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmaq şərtilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

587 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırabilər?

- Büdcə prosesi müddətinin azaldılması
 Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
 Büdcə vəsaitinin istifadəsində hesabatlığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
 Variantların hamısı düzdür
 Büdcə prosesinin qapalılığın artırılması

588 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddi: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3.Ölkədaxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdə kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5.malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7.

Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- 2,4,7
- 1,2,3
- 4, 7, 6
- 3,5,6
- 1,4,6

589 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transferlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- 2,3,5
- 4,5,6
- 1,2,3
- 1,3,5
- 1,4,6

590 Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- Qeyri-maddi istehsal sahələri
- Elm və təhsil xərcləri
- Sənaye və tikinti xərcləri
- Mənzil – kommunal təsərrüfatı xərcləri
- Səhiyyə xərcləri

591 Büdcə xərclərinin təşkilati təsnifatı nədir?

- Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- Büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- Variantların heç biri düz deyil
- Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

592 Aşağıdakılardan hansı büdcə xərclərinin təşkilati təsnifatına aiddir?

- Faizlər üzrə ödənişlər
- Təhsil və səhiyyə xərcləri
- AR Təhsil naziriyyinə ayrılan vəsait
- Nəqliyyat və rabitə xərcləri
- Əmək haqqının ödənilməsi

593 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- Hərbi xərclər (mühərribə şəraiti deyilsə)
- İdarəetmə xərcləri
- Əmək haqqı xərcləri
- Təhsil xərcləri
- İnvestisiya xərcləri

594 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- Əmək haqqı və ona üstəlik
- Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- İnvestisiya xərcləri
- Variantların hamısı düzdür
- Sosial müavinətlər və ödənişlər

595 Büdcə layihəsinin hazırlanması mərhələsi bütçə prosesinin neçənci mərhələsidir?

- 3
- 4
- 1
- 5
- 2

596 Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- 6
- 2
- 3
- 4
- 5

597 Dünya təcrübəsində bütçə kəsirinin qəbul edilən həddi:

- İnflyasiyanın mövcud səviyyəsi
- ÜDM-un 10-15%-i həcmində
- ÜDM-un 2-3%-i həcmində;
- ÜDM-un 30%-i həcmində
- ÜDM-un 50%-i həcmində

598 Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- Büdcəyə nəzarət
- Büdcə layihəsinin tərtibi və icrası
- Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, bütçənin icrası və icrasına dair hesabatın hazırlanması
- Büdcənin müzakirəsi
- Büdcə layihəsinin icrası

599 Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. bütçənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,

- 5; 4; 2; 3;
- 5; 3; 4; 2; 1
- 5; 4; 2; 1;
- 5; 4; 1; 2; 3
- 3; 2; 5; 1; 4

600 Dövlət bütçəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ABŞ dolları və manat
- ABŞ dolları
- Milli valyuta
- Türk lirası
- Avro

601 Sizi əhatə edən mühitdə hansı fəaliyyət növləri dövlət bütçəsindən maliyyələşir?

- Pensiyanın verilməsi
- Elektrik energisinin verilməsi
- Ali məktəblərdə müəllimin əmək haqqı
- Suyun verilməsi
- Təbii qazın verilməsi

602 Dövlət bütçəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur?

- Nazirlər Kabineti
- Milli Bank
- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Prezidentin İcra Aparatı

603 Büdcədən birbaşa yararlanan insanlar hansılardır: 1.Hərbiçilər 2. Uşaqlar 3. İş adamları 4. Diplomatlar

- 1,2,3,4
- 1,2,3
- 1,2,4
- 1,3,4
- 2,3,4

604 Bələdiyyə bütçəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- Sığorta fondlarından
- Könüllü ianələrdən
- Dövlət bütçəsindən
- Yerli vergi və ödənişlərdən
- variantların heç biri düz deyil
- Qrantlardan

605 Büdcə sekvestri nədir?

- Sekvestr-yerli bütçənin xərcləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- Sekvestr-yerli bütçənin gəlirləri yerinə yetirilmədikdə bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- Sekvestr-yerli bütçənin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- Büdcə ssudasıdır.
- Sekvestr – yerli bütçənin gəlirləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.

606 Aşağıdakı mülahizələrdən hansı daha düzgündür?

- Dövlət bütçəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən bir qədər az olur
- Dövlət bütçəsinin illik gəlirlərinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən bərabər olur
- Dövlət bütçəsinin illik həlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən 20-30 faizi qədər olur
- Variantların heç biri düz deyil
- Dövlət bütçəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən çox olur

607 Büdcə profisi:

- Hamısı düzdür
- Mədaxil məxaricindən azdır
- Mədaxil məxaricindən çoxdur
- Variantlar düz deyil
- Mədaxil və məxaric bərabərdir

608 Büdcəyə nəzarətin formaları hansılardır?

- Qabaqcadan və cari
- İdarəetmə və inzibati
- Qanunvericilik və inzibati
- Sonradan
- Özünüidarəetmə

609 Büdcə təhlilinin məqsədi nədir? 1. büdcənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi 2. hökumətin maliyyə-büdcə siyasətinin əsaslandırılması 3. büdcənin formallaşması zamanı göstəricilərin parametrlərinin əsaslandırılması 4. büdcənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin aşkarlanması 5. büdcənin tərtibi və icrası zamanı ehtiyatların aşkar edilməsi, büdcəyə gəlirlərin tam, vaxtında və stabil yığılmاسının təmin edilməsi, büdcə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan büdcə vəsaitlərini alanların fəaliyyətində çatışmamaqlıqların aşkar edilməsi 6. büdcə xərclərinin iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi 7. büdcənin tərtibi və icrası gedişində maliyyə orqanlarının işində çatışmamazlıqların aşkar edilməsi və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması 8. büdcə prosesinin və büdcələrarası münasibətlərinin təkmilləşdirilməsi

- 4,5,6,7
- 1,3,5,6
- Hamısı
- 6,7,8
- 1,2,3,8

610 Büdcəyə nəzarətin formalarını seçib göstərin: 1. İdarəetmə 2. Qanunvericilik 3. İnzibati 4. Qabaqcadan və cari 5. Sonradan

- 1; 3
- 3; 4
- 2; 3
- 4; 5
- 3; 5

611 Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Nəzarət və müqayisə
- Balanslaşdırma və qruplaşdırma
- Müqayisə və qruplaşdırma
- Variantların hamısı düzdür
- Qruplaşdırma və nəzarət

612 Büdcə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- AR Dövlət Statistika Komitəsi
- AR-nın Milli Məclisi
- AR Maliyyə Nazirliyi

- Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi

613 Büdcənin inkişaf proqnozu nədir?

- Büdcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- Büdcə prosesinin son mərhələsidir
- Büdcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
- Büdcə sisteminin qurulması prinsipidir
- Yalnız büdcə gəlirlərinin artımının qiymətləndirilməsidir.

614 İstehlak büdcəsi nədir?

-
- Orta aylıq əmək haqqıdır
- Dövlətin xərclərinin ümumi məbləğidir
- Ev təsərrüfatının orta statistik büdcəsidir
- İnflyasiyanın səviyyəsidir
- müəssisə və təşkilatların cari xərcləridir

615 Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir? 1. balanslaşdırma 2. müqayisə 3. qruplaşdırma 4. nəzarət 5. təhlil

-
-
- 2; 3
-
- 4; 5
-

616 2010-cu ilin dövlət büdcəsi hansı yönümlüdür?

-
-
- Sosial yönümlü
-
- Hamısı düzdür
-

617 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

-
-
- Büdcə xərcləri;
-
- subvensiya
-

618 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

-
-
- Vəsaitlərin ayrılmışında məhdudiyyət qoyulmaması; vəsaitlərin xərclənməsinin qaytarılmayan olması
-
- Vəsaitlərin məqsədli istiqaməti, vəsaitlərin qaytarılma şərti ilə ayrılması;
- Vəsaitlərin xərclənməsinin qaytarılmayan olması; vəsaitlərin məqsədli istiqaməti
-
- Bu prinsiplərin hər biri doğrudur
-

619 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Müdafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə

-
- 3; 5

- 1; 5
- 1; 3
- 3; 4
- 1; 2

620 Aşağıda qeyd olunan hansı sənəd bütçənin icrasında əsas operativ sənəd sayılır?

- bütçənin gəlirlər və xərclər balansı.
- bütçənin smeta xərcləri
- bütçənin gəlirlər və xərclər cədvəli
- bütçə müəssisələrinin sifarişi.
- təsdiq edilmiş bütçə layihəsi.

621 Büdcə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- yuxarı təşkilatın qərarı ilə.
- təşkilatın rəhbərliyinin qərarı ilə.
- ştat cədvəli üzrə
- vahid tarif cədvəli ilə
- əmək kollektivinin qərarı ilə

622 Xəzinədarlıq hansı orqanın tabeçiliyindədir?

- Prezident aparatının
- Hökumətin
- Maliyyə nazirliyinin
- Milli bankın
- Parlamentin

623 Azərbaycanda bütçənin icrası sistemi hansıdır?

- dövlət
- Bank
- xəzinədarlıq
- smeta
- qarışışq

624 Büdcənin icrası nəyi əhatə edir:

- Büdcəyə nəzarətdir.
- Büdcə layihəsinin tərtibidir
- Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Variantların heç biri düz deyil
- Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır

625 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- Büdcənin hüquqlılıyi prinsipi
- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Xəzinənin vahidliyi prinsipinə
- Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- Büdcənin aşkarlığı prinsipinə

626 Dövlət bütçəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- Milli Bankın

- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Nəzarət üçün Daxili İşlər Nazirliyinin
- Nazirlər Kabinetinin
- Mazlıyyə Nazirliyi Dövlət Xəzinədarlıq İdarəsinin

627 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Milli Baznkin valyuta ehtiyatlarına daxil edilir
- sahələr üzrə yenidən bölüşdürürlür
- Növbəti ilin bütçəsinə daxil edilir və ya idarəetməyə verilir
- Variantlar düz deyil
- Nazirlər Kabinetinə verilir

628 Dövlət bütçəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- Milli valyuta
- ABŞ dolları
- Milli valyuta və ABŞ dolları
- Türk lirası
- AVRO

629 İcmal bütçənin strukturu

- Dövlət bütçəsi və Dövlət Neft Fonduun bütçəsi
- Dövlət bütçəsi, naxçıvan Muxtar Respublikasının bütçəsi, Dövlət Neft Fonduun bütçəsi
- Dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fonduun bütçəsi, Dövlət Neft Fonduun bütçəsi, xarici kreditlər
- Dövlət bütçəsi və Ehtiyat fondu
- Dövlət bütçəsi, Naxçıvan Muxtar republikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fonduun bütçəsi, Dövlət neft Fonduun bütçəsi

630 Xəzinədarlıq nəzarətinin növləri.

- Hesablama Palatası, audit
- İcraedici orqanlar, audit.
- Dövlət, icraedici orqanları
- İcraedici orqan, Hesablama Palatası.
- Dövlət; Maliyyə Nazirliyi.

631 Xəzinədarlıq nəzarətinin metodu.

- Nəzarət
- Təftiş
- Yoxlama
- Audit
- Moniorinq

632 Xəzinədarlıq nəzarətinin formaları.

- Opirativ nəzarət, sonradan nəzarət.
- Kompileks təftiş, əvvəlcədən nəzarət
- Əvvəlcədən nəzarət, opirativ nəzarət
- Daxili nəzarət, audit
- Temarik təftiş, sonradan nəzarət

633 Xəzinədarlıq nəzarətinin subyektləri.

- Hüquqi və fiziki şəxslərin vəsaiti.
- Kommersiya müəssisələrinin vəsaiti, büdcədənkənar fondların vəsaitləri
- Dövlət bütçəsinin vəsaiti, bütçədənkənar fondların vəsaiti
- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti

634 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu
- Ayrı-ayrı forma və metodların məcmusu.
- Ödəniş sənədlərini yoxlayan həmin bütçənin mühasibat uçotunu aparan, bütçə hesabatları hazırlayan və bütçə vəsaitlərini maliyyə vasitəsilə idarə edilməsini təmin edən müəssisə
- Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat
- Ayrı-ayrı xəzinədarlıqların məcmusu

635 Dövlət xəzinədarlıq orqanlarının fəaliyəti nə ilə bağlıdır.

- Qeyri kommersiyya orqanlarında pul vəsaitlərinin istifadəsilə
- Büdcədə pul vəsaitlərinin toplanması ilə
- Dövlət və bələdiyyə maliyyəsinə aid olan maliyyə axınının toplanması və isti fadəsilə.
- Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə

636 Maliyyə nəzarətinin ən optimal sistemi.

- Vergi Nazirliyi
- Audit Palatası
- Xəzinədarlıq
- Maliyyə Nazirliyi
- Hesablama Palatası

637 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.
- Dövlət bütçəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması
- Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət bütçəsinin vəsaitlərinin toplanması, bölüdürlülməsi və istifadəsi
- Büdcə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
- Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi

638 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompileks təftiş, 2. Temarik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Opirativ nəzarət, 5. Daxili nəzarət,

- 1; 5
- 1; 3
- 3; 4
- 4; 5
- 3; 5

639 Xəzinədarlıq nəzarətinin subyektləri. 1. Kommersiya müəssisələrinin vəsaiti, 2. Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti. 3. Dövlət bütçəsinin vəsaiti, 4. bütçədənkənar fondların vəsaiti.. 5. Sığorta şirkətlərinin vəsaiti

- 3; 5
- 3; 4
- 4; 5

640 Büdcə xərcləri yeni xərclər təsnifatına uyğun olaraq bölünür:

- Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
- Xərclərin istehsal və tədavül təsnifatına görə
- Xərclərin funksional və iqtisadi təsnifatına görə
- Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
- Xərclərin sabit və qeyrisabit təsnifatına görə

641 Dövlət xəzinədarlığı hənsi qrumun nəzdindədir:

- Milli Məclisin
- Sərbəstdir
- Maliyyə nazirliyinin
- Nazirlər Kabinetinin
- Vergi Nazirliyinin

642 Dövlət xəzinədarlığının pridmeti.

- Bankların aktiv əməliyyatları
- Kommersiya müəssisələrini maliyyə vəsaitlərilə təmin etmək
- Büdcə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək
- Bankların depotiv fəaliyyəti
- Bankların passiv əməliyyatları

643 Dövlət xəzinədarlığının məqsədi.

- Büdcə vəsaitlərini toplamaq
- Büdcə prosesi iştirakçılara xidmət göstərmək
- Büdcə vəsaitlərinin istifadəsini təmin etmək
- Büdcə vəsaitlərinin proqnozunu hazırlamaq
- Büdcə prosesi iştirakçılara nəzarət etmək

644 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- Büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi
- Büdcənin icrası
- Büdcənin tərtib edilməsi
- Audit xidməti
- Büdcənin icrası ilə bağlı maliyyə əməliyyatları

645 Büdcənin kassa icrası harada aparılır?

- Büdcə təşkilatlarında
- Mərkəzi Bankda
- Dövlət xəzinədarlığında
- Vergilər Nazirliyində
- Beynəlxalq Bankda

646 Büdcə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- 5
- 2
- 4

647 Şəxsi hesabların məqsədi.

- Büdcə xərclərinin istifadə edilməsi prosesinin idarə olunması
- Depazitlərin saxlanması
- Ayrı-ayrı hüquqi şəxslərin pul vəsaitlərinin toplanması
- Büdcə gəlirlərinin idarə olunması
- Valyuta vəsaitlərinin toplanması

648 Büdcənin xəzinədarlıq vasitəsilə yerinə yetirilməsi dedikdə:

- Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin bölüşdürülməsi
- Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunması
- Büdcənin yerinə yetirilməsinə cavabdeh olan təşkilatda bütün iştirakçılat tərəfindən vahid xəzinədarlıq hesabında şəxsi hesabın açılması
- Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin qorunması
- Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunmasına nəzarət etmək

649 Dövlət xəzinədarlığının obyekti.

- Korporativ müəssisələrin vəsaiti
- Kommersiya müəssisələrinin fəaliyyəti
- Büdcə vəsaitləri
- Büdcədənkənar fondların vəsaiti
- Qeyri – kommersiya müəssisəllərinin vəsaiti

650 Kassa metodu ilə bütçənin icrası neçə hissədən ibarətdir.

651 Büdcə sisteminin ayrı-ayrı həlqələri arasında gəlirin bölgüsü.

- Milli Məclis tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən
- Dövlət Xəzinədarlığı tərəfindən
- Mərkəzi Bank tərəfindən
- Vergi Nazirliyi tərəfindən

652 İstifadə olunan hesab planında bütçənin icrası ilə əlaqədə istifadə olunan metodlar:

- Kalkulyasiya və riyazi
- Xəzinədarlıq və kalkulyasiya
- Kassa və xəzinədarlıq
- Xəzinədarlıq və riyazi
- Kassa və riyazi

653 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- ehtiyat fondundan
- məhsulun satışı ilə bağlı mədaxildən

- Əmək haqqı fondundan
- Yığım fondundan
- Mənfəətdən

654 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- Bələdiyyə bütçəsi
- Dövlət bütçəsi
- Dövlət Sosial Müdafiə Fondu
- Ehtiyat Fondu
- Neft Fondu

655 Pensiya fondu (vəsaitləri) hansı mənbələrdən formalasır:

- Qrantlar və Transfertlər
- Transfertlər
- Sosial vergilər və transfertlər
- Rüsumlar
- Siğorta haqları və qrantlar

656 Dövlət Neft Fondu ilə dövlət bütçəsinin əlaqəsi hansı formadadır?

- Heç biri baş vermir
- Fondun vəsaitinin bir hissəsi dövlət bütçəsinə transfert edilir
- Hər ikisi baş verir
- Fondun vəsaitinin bir hissəsi dövlət bütçəsinə transfert edilir
- Dövlət bütçəsi profisitinin bir hissəsi Fonda köçürülür

657 Aşağıdakılardan hansı biri bütçədənkənar dövlət fondu sayılır?

- Əmək haqqı fondu
- Prezidentin Ehtiyat Fondu
- Dövlət Neft Fondu
- Hamısı
- Dövlət Büdcəsinin Ehtiyat Fondu

658 Dövlət Neft Fondu hər il dövlət bütçəsinə köçürürlən maliyyə vəsaiti necə adlanır?

- Maliyyə yardımı
- Dotasiya
- Transfert
- Ssuda
- Subvensiya

659 Azərbaycanda hansı bütçədənkənar fondlar mövcuddur?

- Yol fondu
- Sosial siğorta fondu
- Neft fondu
- Prezidentin ehtiyat fondu
- Heydər Əliyev fondu

660 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq bütçədənkənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- 2, 4

- 1, 2
- 1, 4
- 1, 5
- 1, 3

661 Büdcədənkənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- fəaliyyət dövrünə görə
- statusa görə
- dəyər əlamətinə görə
- əhatə dairəsinə görə
- məqsədinə görə

662 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
- Akrhesabı ödənişlər
- Əlavə dəyər vergisi
- Göstərilənlərin hamısı fondun gəlirlərinə aiddir
- AR payına düşən xam neftin satışından əldə edilən gəlir (xərclər çıxılmaqla);

663 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- Müəssisənin amortizasiya fonduna nisbətən
- Müəssisənin ümumi gəlirlərinə nisbətən;
- Müəssisənin əmək haqqı fonduna nisbətən
- Cavabların heç biri düzgün deyil
- Müəssisənin xalis gəlirinə nisbətən

664 Dövlət büdcədənkənar fondları bu:

- istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
- bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
- konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalasdırılan pul fondlarıdır;
- büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
- müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır

665 Dövlət büdcədənkənar fondların fomalaşması mənbələri ola bilməz:

- büdcə vəsaitləri
- xüsusi vergilər
- səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir
- borc vəsaitləri
- sığorta haqqı;

666 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənkənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. sahə istiqamətində; 3. ekoloci istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- 1; 4
- 1; 3
- 1; 2
- 4; 5
- 2; 4

667 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənkənar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial siğorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

- 1; 5
- 2; 3
- 4; 5
- 3; 4
- 3; 5

668 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən dövlət büdcədənkənar fondu əsasən nəyin əsasında formalaşır?

- büdcə təxsisatlarının
- siğorta haqlarının
- vergi ayırmalarının
- dövlət kreditinin
- fiziki şəxslərin ödəmələrinin

669 Təyinatına və məqsədinə görə büdcədənkənar fondlar formalaşa bilər:

- vergilər əsasında yaradılan fondlar
- stratezi büdcədənkənar fondlar
- sahəvi büdcədənkənar fondlar
- büdcə vəsaitləri əsasında yaradılan fondlar
- siğorta haqları sayesində yaradılan fondlar

670 Dövlət büdcədənkənar fondlarının vəsaitlərindən istifadə tənzimlənir:

- Mərkəzi bank tərəfindən
- qanunverici orqan tərəfindən
- icraedici orqan tərəfindən
- Hesablaşma palatası tərəfindən
- büdcədənkənar fondların özləri tərəfindən

671 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

- İcbari tibbi siğorta fondundan
- Sosial siğorta fondu
- Dövlət Sosial Müdafiə Fondundan
- işçinin işlədiyi müəssisə və təşkilatdan
- Pensiya fondundan

672 Dövlət Sosial Müdafiə Fondu sosial siğorta xərclərinə aid edilir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əllillərə maddi kömək; 5) sosial pensiya;

- 4; 5
- 3; 4
- 1; 2
- 3; 5
- 2; 4

673 Borc qiymətli kağızlar hansılardır?

- adlı səhmlər, veksel
- adlı səhmlər; veksel;) xəzinədarlıq öhdəlikləri
- istiqraz vərəqəsi; veksel;) xəzinədarlıq öhdəlikləri
- imtiyazlı səhmlər, istiqraz vərəqəsi
- veksel; səhmlər; istiqraz vərəqəsi

674 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- tənzimləmə; nəzarəti
- bölgü; tənzimləmə; nəzarəti;
- fiskal; tənzimləmə;
- fiskal; nəzarət
- bölgü; nəzarəti

675 Dövlət borcu hansı mənbəələr hesabına ödənilir?

- dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- müəssisələrin gəlirləri hesabına
- məqsədli büdcədənəkənar pul fondlarının hesabına
- dövlət bütçəsinin vəsaitləri hesabına
- dövlət müəssisələrinin vəsaitləri hesabına

676 Dövlət kreditinə aşağıdakılardan daxildir.

- Dövlət müəssisələrinin borc qiymətli kağızları;
- Milli Bankın banklararası verdiyi kreditlər
- dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- yerli bütçələrə verilən vəsaitlər
- Büdcə ssudalarının verilməsi

677 İstiqraz vərəqinin konversiyası nədir?

- dövlət istiqraz vərəqələrinin birləşdirilməsi
- ödənilmə vaxtinın dəyişdirilməsi
- istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- bir qiymətli kağızın digərinə dəyişdirilməsi

678 İstiqraz vərəqi nədir?

- uzun müddətli bank krediti
- pay qiymətli kağızı
- borc qiymətli kağızı
- qısa müddətli bank krediti
- tədiyyə vasitəsi

679 Büdcə ssudası nədir?

- İvestisiya vəsaitidir
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri təmzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
- Kreditdir
- Borc faizidir

680 Aşağıdakılardan hansılar bütçə kəsirinin örtülməsinə xidmət edir?

- Qrantlar
- Kreditlər
- Dövlət qiymətli kağızları
- Variantlar düz deyil
- Neft fondunun transferi

681 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İxracat azalar
- İnflyasiya azalar
- Dövlət borcu artar
- İdxalat azalar
- Faiz dərəcələri artar

682 Dövlət kreditinin səciyyəvi cəhəti hansıdır?

- Dövlət kreditində dövlət yalnız borcalan kimi çıxış edir
- Dövlət krediti kredit klateqoriyası deyildir
- Dövlət kreditinin subyektlərindən biri kimi
- Dövlət yalnız xarici dövlətlərdən borc ala bilər
- Dövlət krediti müddətsiz və təminatsız olur

683 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstrin.

- Bank krediti təminatlı, dövlət krediti təminatsız olur
- Dövlət krediti ilə bank arasında fərq yoxdur
- Dövlət krediti qeyri-məhsuldar, bank krediti məhsuldar xarakterli olur;
- Bütün cavablar düzgündür
- Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur

684 Şərti dövlət krediti nədir?

- Şərti dövlət krediti büdcə kreditinin formasıdır
- Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- Şərti dövlət krediti dövlətin zəmanətçi sıfətində çıxış etdiyi haldır
- Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır

685 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- Bank krediti
- İpoteka krediti
- Dövlət krediti
- Vətəndaş krediti
- Kommersiya krediti

686 Dövlət krediti münasibətlərində kreditor kimdir?

- Borc götürmək istiyən subyektə zəmanət verən
- Kredit götürən subyekt
- Borc təklif edən subyekt
- Deyilənlərin hər biri düzgündür.
- Kredit münasibətlərinin istənilən iştirakçısı;

687 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərcə bölgüsünün hansı mərhələsində fəaliyyət

göstərir?

- Dövlət krediti ÜDM-in dəyərcə bölgüsünü bütün mərhələlərində iştirak edir
- Dövlət krediti ÜDM-in dəyərcə bölgüsündə iştirak etmir;
- Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- Bütün cavablar doğrudur
- Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir

688 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılardan arasında baş verir. Səhv olanı göstərin:

- Bələdiyyə bütçələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- Dövlət bütçəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət bütçəsi arasında
- Dövlət bütçəsi ilə yerli bütçələr arasında
- Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət bütçəsi arasında

689 Büdcə kreditləşməsi termini dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- Həm daxili, həm də xarici dövlət kreditinə aiddir
- Daxili dövlət kreditinə aiddir
- Kreditin münasibətlərinə aid deyil
- Şərti dövlət kreditinə aiddir
- Xarici dövlət kreditinə aiddir

690 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- Özəl müəssisələri
- Büdcə sisteminin digər həlqələri
- Beynəlxalq Maliyyə təşkilatları
- Öklə vətəndaşları
- Dövlət müəssisələri

691 Aşağıdakılardan hansı dövlət borc aktivi yaradır?

- Ümumdövlət ssuda fondundan borc alınması
- Dövlət istiqrazlarının yerləşdirilməsi
- Xəzinə ssudaları
- Zəmanət verilmiş borclar
- Əhalinin əmanətlərinin dövlət tərəfindən istifadəsi

692 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- Dövlət bütçəsindən verilən bütçə krediti
- Dövlət bütçəsindən verilən subsidiya
- Dövlət bütçəsindən verilən ssuda
- Dövlət bütçəsindən verilən dotsasiya
- Dövlət bütçəsindən verilən subvensiya

693 AR-nın dövlət müəssisələrinin borc almalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

-) Hər bir halda
- Borc müqaviləsi bağladığı vaxtdan
- Dövlət zəmanəti verildiyi halda
- Heç bir halda

Borc alındığı halda

694 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalasınır.

- Təminat Fondu yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir
- Dövlət bütçəsindən ayrılan vəsait
- AR Mərkəzi Bankından alınmış ssuda
- Dövlət borcuna xidmətlə əlaqədar dövlət bütçəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
- Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq

695 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə
- Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
- AR Nazirlər Kabinetinə zəruri hesab etdikdə
- Dövlət bütçəsindən ayrılan vəsait çatmadıqda
- Zəmanət müddəti başa çatdıqda

696 Xarici borc üzrə xidmət əmsalı nədir?

- Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir
- Dövlət kreditinin səmərəlilik göstəricisidir
- Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcmində nisbətidir
- Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
- Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcmində nisbətidir;

697 Xarici dövlət borcu nədir?

- Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı bort
- AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə bort;
- Cavabların heç biri düzgün deyil
- AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə bort

698 Dövlət krediti təmin edilir:

- Kommersiya Banklarının mənfəətliliyi hesabına
- Müəssə və əhalini vergiləri hesabına
- Müəssə və əhali də müvəqqəti azad vəsaitlərin yaranmasını hesabına
- Dövlətindaxili və xarici borcları
- Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına

699 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir
- Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- Gəlirdən vergi tutulmur
- Sahibi faiz gəlirlə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- Kreditin alınmasında ondan girov kimi istifadə olunması

700 Deflyasion dövlət maliyyə siyasəti nəzərdə tutur:

- İqtisadiyyatda vergi yükünün artırılması

- Dövlət xərclərinin artırılması
- Dövlət borcluluğunun artırılması
- Inflyasiyanın aradan qaldırılması yolları
- Uçot və digər faiz dərəcələrinin artırılması

701 Dövlət kreditinin bank kreditindən fərqini göstərin:

- Dövlət krediti yalnız qısamüddətli olur
- Dövlət krediti müddətsiz olur
- Dövlət kreditinin təminatı olmur
- Dövlət krediti yalnız uzunmüddətli olur
- Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir

702 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

-
-
- 1; 5
-
- 3; 4
-
- 1; 2
-
- 4; 5
-
- 3; 5

703 Dövlət krediti bu funksiyani yerinə yetirmir:

- yenidənbölgü
-
- tənzimləyici
-
- stimullaşdırıcı
-
- fiskal
-
- nəzarət

704 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

-
-
- vətəndaşların vəsaitləri
-
- büdcədənkənar fondların vəsaitləri
- vergilər
-
- müəssisələrin vəsaitləri
-
- digər borclar

705 Dövlət kreditinin əsas fərqləndirici amilinə nə aiddir?

-
-
- büdcədənkənar fondların kəsirinin örtülməsi zəruriliyi
-
- dövlətin iştirakı mütləqdir
-
- qeyriməhsuldar istifadə
-
- məhsuldar istifadə
-
- büdcə kəsirinin örtülməsi zəruriliyi

706 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

-
-
- dövlət korporativ qiymətli kağızları
-
- dövlət maliyyələşdirməsi
- dövlət istiqrazları
-
- Mərkəzi Bankın kreditləri
-
- təminatın verilməsi

707 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- girovsuz istiqrazlar
- qısamüddətli istiqrazlar
- qeyri bazar istiqrazları
- sıfır kuponlu istiqrazlar
- mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar

708 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- sıfır kuponlu
- bazar və qeyri bazar
- girovlu və girovsuz
- sabit (möhkəm) və üzən gəlirlili
- uduşlu və faizli

709 Dövlət krediti nəyin tərkib hissəsidir?

- kredit sisteminin
- bank sisteminin
- maliyyə sisteminin
- idarəetmə sisteminin
- büdcə sisteminin

710 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- 3, 4
- 1, 2
- 1, 5
- 2, 4
- 1, 4

711 Sığortaçı kimdir?

- sığorta premiyası alan şəxs
- fiziki şəxs
- sığorta şirkəti
- sığorta agenti
- sığorta ödənişi edən şəxs

712 Sığortanın formalarını göstərin.

- kommersiya və icbari
- kommersiya və qeyri kommersiya
- könüllü və icbari
- könüllü və qeyri kommersiya
- kollektiv və fərdi

713 Şəxsi sığortanın hansı novü icbari sayılır?

- həyat sığortası
- uşaqların sığortası
- hərbiçilərin sığortası
- ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta

- bədbəxt hadisələrdən siğorta

714 Franşiza nədir?

- siğorta ziyanının ödənilməsi
 siğorta şirkətinin ödəmədiyi ziyanın miqdarı
 siğorta növü
 siğorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
 bağlanan siğorta müqaviləsinin miqdarı

715 Hansı funksiya siğortanın funksiyası deyildir?

- yiğim
 qarşısı alınma
 fiskal
 yenidənbölgü
 nəzarət

716 Şəxsi siğorta əmlak siğortasından nə ilə fərqlənir?

- siğorta mükafatlarının ölçüsü ilə
 ödəmələrin dövriliyi ilə
 siğorta obyekti ilə
 ikisi də eynidir
 siğorta ödənişlərinin ölçüsü ilə

717 Siğorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər?

- vergi
 siğorta və qeyri siğorta
 əmlak
 borc
 kredit

718 Riskin növlərinə görə siğorta müqaviləsi hansı müddətə bağlanır.

- 6 ay 9 aydan 4 ilə qədər
 3 ilə 1ildən 2 ilə qədər
 1 il 1 ildən çox olmayıaraq
 5 ilə 4 ildən 5 ilə qədər
 2 ilə 2 ildən 3 ilə qədər

719 Əmlak siğortasının əsas prinsipləri hansılardır?

- Ekvivalentlik, kontribusiya, subraqasiya
 Kontribusiya, ekvivalentlik, siğorta marağı
 Subraqasiya, kontribusiya, siğorta marağı
 Rentabellik, ekvivalentlik, subraqasiya
 Siğorta marağı, subraqasiya, rentabellik

720 Siğortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- siğorta ödənişləri, siğorta ehtiyatları, nizamnamə kapitalı
 topladığı siğorta tədiyyələri, nizamnamə kapitalı, siğorta ehtiyatları
 nizamnamə kapitalı, siğorta ehtiyatları, təkrar siğorta
 siğorta ehtiyatları, siğorta ölenişləri, siğorta tədiyyələri

- təkrarsıgorta sistemi, sıgorta tədiyyələri, sıgorta ödənişi

721 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- sıgorta formaları
 sıgorta sahəsi
 sıgorta növü
 sıgorta yarımnövləri
 sıgorta yarimsahə

722 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- əmtəə
 istehsal
 yenidənbölgü
 kredit
 bölgü

723 Sığorta fondu hansı məqsədlər üçün formalasdırılır:

- hüquqi şəxsləri kreditləşdirmək üçün
 vergilərin ödənilməsi üçün
 ziyanın ödənilməsi üçün
 investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
 maliyyə dayanıqlığını təmin etmək üçün

724 Sığorta fondunun formalasma mənbələri hansıdır:

- transferlər
 vergilər
 könüllü ödənişlər
 subvensiyalar
 xeyriyyə məqsədi ilə edilmiş ödənişlər

725 İqtisadi münasibətlər sistemində sıgorta hansı funksiyaları həyata keçirir? 1. yiğım; 2. kredit; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- 2, 5, 6
 1, 2, 3
 1, 4, 5
 2, 3, 4
 1, 2, 6

726 Aşağıda sadalanan hansı sıgorta növləri icbari sıgortaya aiddir: 1. həyat sıgortası; 2. tikililərin sıgortası; 3. hava nəqliyyatı sərnişinlərinin sıgortası; 4. hərbiçilərin sıgortası; 5. əmlak sıgortası;

- 1, 5
 1, 2
 3, 4
 2, 4
 1, 4

727 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sıgortası; 2. könullu sıgorta; 3. şəxsi sıgorta; 4. icbari sıgorta; 5. tibbi sıgorta;

- 1, 5

- 1, 2
- 1, 3
- 3, 4
- 2, 4

728 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- Sığorta məsuliyyəti
- Sığorta tarifi
- Sığorta ödənişi
- Françiza
- Sığorta tədiyyəsi (haqqı)

729 Aşağıdakılardan sığorta fondlarını ayırin: 1/Nazirlər Kabinetinin mərəkzləşdirilmiş ehtiyat fondu
2/Yol fondu 3/Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4/Dövlət büdcə fondu
5/Sığorta kompaniyasının pul vəsaidləri

- 1; 4; 5
- 2; 4; 5
- 1; 3; 5
- 3; 4; 5
- 1;3:4

730 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı
2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- 1; 3; 5
- 1; 4; 5
- 1; 2; 3
- 2; 4; 5
- 3; 4; 5

731 İkiqat sığortalama nədir?

- Obyektin 2 və daha çox şirkətində sığortalanması
- Obyektin 2 dəfə sığortalanması
- Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- Obyektin məbləğinin yarısının sığortalanması
- Obyektin 2 sığorta şirkətində sığortalanması

732 Lisenziya nəyə əsas verən sənətdir

- Sığorta ödənişi almağa
- Sığorta agentini işə götürməyə
- Sığorta fəaliyyətinə
- Sığorta növünə
- Sığortanın vergi ödəməsinə

733 Sığorta təsnifatı nədir?

- Sığortanın aparılma formalarına görə bölgüsü
- Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- Sığortanın sahələrə, yarımsahələrə, növlərə və formalarına görə bölgüsü
- Sığortanın sahələri və növləri
- Sığortanın sahələrə, yarımsahələrə, tiplərə və tariflərə görə bölgüsü

734 Qeyri-proporsional təkrarsıgorta müqavilələrinin formaları hansılardır?

- Limit, eksident
- Kvota, eksdent
- Eksdent-zərər, ekssedent-zərərlilik
- Kvota, Eksdent-zərər
- Kvota, limit

735 Sığorta agenti fəaliyyət göstərir:

- Öz şəxsi təşəbbüsü ilə
- Sığortalının adından
- Sığortaçının adından
- üçüncü şəxsin adından
- Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından

736 Kredit sığortasının obyektini göstərin

- Qiymətli kağızlar və istehsal ehtiyatları
- Pul vəsaitləri
- Kommersiya və ya ticarət krediti
- İstiqrazlar
- Mallar və xidmətlər

737 Kommersiya riski hansıdır?

- Valyuta məhdudiyyətləri
- Tətil
- İflas
- Siyasi risk
- İnflyasiya

738 Sığortaçının xüsusi kapitalına aiddir:

- Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu
- Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapımtalı
- Nizamnamə kapitalı, xüsusi kapital
- Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita

739 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- Sığorta ödənişi, sığorta ehtiyatların
- Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- Əmək haqqı, mükafat

740 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- Təkrarsıgortada zərərin ödənilməsi
- Zərərin ödənilməsi
- İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu
- Təkrarsıgortada ödənişin qaytarılması
- Təkrar sığorta zamanı ödəniş qaydası

741 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- Akt
- Bordero
- Polis
- Protokol
- Sertifikat

742 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- Almaniyada
- Böyük Britaniyada
- Yaponiyada
- Yunanistanda
- ABŞ-da

743 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- Sərnişinlərin sığortası
- Ömürlük sığorta (ölüm halindən)
- Həyatın qarışq sığortası
- Hərbiçilərin sığortası
- Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)

744 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- Pambıq tarlası
- Üzüm bağları
- Təbii torpaqlar
- Heç biri aid deyil
- Alma ağacları

745 Kənd təsərrüfatı sığortasına aid deyil.

- Məhsulların sığortası
- İribuynuzlu mal-qaranın sığortası
- Fermer evinin sığortalanması
- Hamısı aiddir
- Fermer təsərrüfatında traktor sığortası

746 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- Məsuliyyət limiti həddində
- Xüsusi saxlama məbləği həddində
- Təkrarsığorta müqaviləsində nəzərədə tutulan həddə
- Qismən
- Tam həcmidə

747 Sığorta şirkətinin bütçəyə ödədiyi vergilər (güzgün variantı göstər)

- ƏDV, aksiz, royləti
- Mənfəət vergisi, ƏDV, aksiz
- ƏDV, gəlir vergisi, torpaq vergisi
- Aksizlər, ƏDV, torpaq vergisi
- Mənfəət, gəlir vergisi, sosial ayırmalar

748 Əmlak sığortasında düzgün şərti göstərin.

- Sığorta məbləği > sığorta qiyməti
- Sığorta məbləği < sığorta mükafatı
- Sığorta məbləği=sığorta məbləği
- Sığorta məbləği = sığorta ödənişi
- Sığorta məbləği = sığorta mükafatı

749 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortacının sığortaçıya verməli olduğu pul məbləği:

- Sığorta məbləği
- Sığorta ödənişi
- Sığorta haqqı
- Sığorta tələbi
- Sığorta obyekti

750 Sığortanın formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

- 1; 5
- 3; 4
- 1; 3
- 4; 5
- 3; 5

751 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. sərniçinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

- 1; 5
- 1; 3
- 3; 4
- 2; 5
- 2; 4

752 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidənbölgü

- 2; 3
- 1; 5
- 3; 5
- 3; 4
- 4; 5

753 Əmlak sığortasının əsas prinsipləri hansılardır? 1. subraqasiya; 2. ekvivalentlik; 3. sığorta marağı; 4. ədalətlilik; 5. aşkarlıq;

- 1; 5
- 3; 4
- 1; 3
- 4; 5
- 3; 5

754 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-

zərər. 4. eksedent, zərərlilik, 5. sesiya - kvota

- 1; 5
- 3; 4
- 2; 3
- 4; 5
- 1; 2

755 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;

- 1; 2
- 2; 3
- 3; 4
- 3; 5
- 4; 5

756 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir?

- stimullaşdırıcı
- tənzimləyici
- xəbərdaredici
- sosial
- investisiya

757 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- Subaqrasiya
- Ədalətlilik
- Aşkarlıq
- Rentabellik
- Ekvivalentlik

758 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

- mükafata
- Sığorta ehtiyatlarına
- Sığorta tarifinə
- Xəbəredici tədbirlərə
- Əmək haqqının ödənilməsinə

759 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

- Ekssedent
- Ilkin zərər
- Ekssedent-zərər
- Ekssedent zərərlilik
- Sesiya

760 Maliyyə bazarının strukturuna aid deyil:

- borc kapitalı bazarı
- əmtəə və xidmətlər bazarı
- fond bazarı
- kredit bazarı

sığorta bazarı

761 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- kommersiya bankları
- investisiya bankları
- kredit birləkləri
- lizing şirkəti
- ticarət müəssisəsi

762 İlkin qiymətli kağızlar bazarı bu:

- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- qiymətli kağızların mübadilə sferasıdır
- qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışıdır
- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- məhdud nominalli qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır

763 İkinci qiymətli kağızlar bazarı bu:

- məhdud nominalli qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- əlavə qiymətli kağızların emissiyasıdır
- qiymətli kağızların mübadilə sferasıdır
- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir

764 Opcion dedikdə nə başa düşülür?

- əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi
- alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- əvvəlcədən razılışdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar müqavilə
- guzəştli kredit növü

765 Forvard bazarı dedikdə nə başa düşülür?

- əvvəlcədən razılışdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
- sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

766 Listinq xidməti nədir:

- Qiymətli kağızların minumal səviyyədə emissiyası
- Qiymətli kağızalın alıcı və satıcı arasındaki maliyyə hesablaşma forması
- Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- Qiymətli kağızların ilkin bazarda emisyası
- Maliyyə risklərinin sığortalanması

767 İlkin qiymətli kağızlar bazarı:

- Qiymətli kağızların minumal səviyyədə emissiyası

- Müəyyən olunmuş sayıda nominalla məhdudlaşdırılan qiymətli kağızların emisiyası
- Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi
- Qiymətli kağızların satılması üçün (əldə edilməsi) potensial alıcının axtarışı

768 Hansı qiymətli kağız tarixən qədimdir?

- törəmə
- korporativ
- dövlət
- bələdiyyə
- xüsusi

769 Dünyanın ən qədim fond bircası hansıdır?

- Paris
- Nyu York
- London
- Madrid
- Tokio

770 İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- səhmdar cəmiyyət ləğv olunanda
- malikdir
- malik deyil
- cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- o halda malikdir ki, qanunda nəzərdə tutulub

771 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- Qiymətli kağızlar bazaarı;
- Sığorta bazaarı
- İnnovasiya bazaarı
- Pul bazaarı
- Valyuta bazaarı

772 Adətən milli valyutanın kursu artır:

- tədiyyə balansı tarazlı olanda
- tədiyyə balansı passiv olanda;
- tədiyyə balansı aktiv olanda;
- tədiyyə balansı qeyri tarazlı olanda
- tədiyyə balansında kəsir olanda

773 Müəsisənin maliyyə vəsaitinin sabitliyi nədən aslidir?

- banklarla hesablaşmalardan
- istehsal planının yerinə yetirilməsindən
- satışdan gəlirin daxil olmasından
- büdcəyə vergilərin köçürülməsindən
- malların alıcıları yola salmasından

774 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- maya dəyəri

- istehsal xərcləri
- məhsul satışından əldəedilən gəlir
- ümumi-zavod xərcləri
- dolayı xərclər

775 İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- anbar xərcləri
- reklam xərcləri
- material, yanacaq , energci xərcləri
- ümumzavod xərcləri
- nəqliyyat xərcləri

776 Aksizlərin ödənilmə mənbəyini göstər

- müəssisənin satışından gəlir
- xalis mənfəət
- ümumi mənfəət
- sair satışdan gəlir
- işçilərin əməkhaqqı